



Əbülfəz Muxtaroğlu (Quliyev Əbülfəz Muxtar oğlu) 1939-cu ildə Şahbuz rayonunun Zərnətün kəndində anadan olub. N.Tusi adına Pedaqoji Universiteti bitirib. Filologiya elmləri namizədi, Naxçıvan Dövlət Universitetinin dosentidir.

Dövri mətbuatda 1960-cı ildən şerləri ilə çıxış edir.

İndiyə kimi "Bir möhürbənd bəsimdir" adlı kitabı çap olunub. "Ikinci görüş" şairin oxucularla ikinci görüşüdür.

ƏBÜLFƏZ MUXTAROĞLU

Firmanıçı mənimdəm
məscidən qızılqarına

Həjət
20.3.2003

İKİNCİ GÖRÜŞ

(Şerlər)

"İkinci görüş" (şerlər) 2003 - 2004 m.

2003 (dədəli təqribi) cəmləm"

Bakı - «Nurlan» - 2003

Redaktor: Rafiq Oday

Əbülfəz Muxtaroğlu İkinci görüş (şerlər).
Bakı, «Nurlan», 2003. - 160 səh.

"İkinci görüş" kitabı şair Ə. Muxtaroglunun
"Bir möhürbənd bəsimdir" kitabından sonra oxularla ikinci
görüşüdür.

Kitabdakı şerlər məzmunca rəngarəng, formaca müxtəlidir.
Torpağa, yurda bağlılıq, vətən sevgisi Ə. Muxtaroğlu
poeziyasından bir ana xətt kimi keçir.

Qələmini həzin, kövrək notlar üstündə kökləyən şairin şerləri
oxunaqlı və yaddaqalandır.

İnanırıq ki, *"İkinci görüş"* kitabı maraqla qarşılanacaq və
oxular tərəfindən seviləcəkdir.



4603000006-47

qrifli nəşr
№ 098-2003

© «Nurlan» (Sumqayıt filialı), 2003.

2003 - əməkdaş - 0101

MÜƏLLİFDƏN

Əziz oxucu!

Dövri mətbuatda, müxtəlif illərdə nəşr olunmuş almanaxlarda, ayrı-ayrı kitablarda işıq üzü görmüş şerlərimi nəzərə almasaqq, Sizinlə birinci görüşümüz 1997-ci ildə filologiya elmləri namizədi, dossent, dostum Məhərrəm Cəfərlinin tərtib etdiyi və "İllərin misra yaddaşı" adlı səmimi ön söz yazdığı "Bir möhürbənd bəsimdir" kitabı ilə oldu.

"Bir möhürbənd bəsimdir" kitabına yazılmış rəylər, o kitabla bağlı keçirilən görüşlər, müzakirələr, mənə gələn oxucu məktubları, bu kitabı şersevərlərin xeyli hissəsinin ala bilməməsi, kitab üstə umu-küsü edənlərin sayının çoxluğu, eyni zamanda son illərdə yazılmış bir sıra təzə şerlər məndə Sizlərlə yenidən görüşmək, duyu və düşüncələrimi, sevinc və kədərimi bölüşmək ehtiyacı yaratdı.

"İkinci görüş"ü ömrümün 60-ci qışından Sizlərə
ərmağan edirəm.

HAQQ ADAMI

"İkinci görüş" kitabı adından da göründüyü kimi Əbülfəz Muxtaroğlunun oxularla ikinci görüşüdür. Kitabdakı şerlər müxtəlif başlıqlar altında altı fəsildə toplanmışdır. Mən kitabdakı şerlər haqqında fikirlərimi oxularla bölüşməzdən once, istərdim ki, bir az ötənlərə qayıdım və Əbülfəz müəllimlə tanışlığımızın tarixcəsindən bir-iki kəlmə söz açım.

Əbülfəz müəllimin özünü görməzdən once şerlərini oxumuşam. Şerlərini oxuyandan sonra özünü görmək arzusunda bulundum. Tale elə gətirdi ki, mən Naxçıvan Dövlət Universitetinə qəbul olundum və Əbülfəz müəllimin tələbəsi olmaq şərəfinə nail oldum.

Əbülfəz müəllimlə tanışlıqdan sonra gördüm ki, şerlərindəki səmimiyyət, sadəlik, gözəllik, düzlük, haqqqa, ədalətə çağırış onun öz içindən gəlmiş.

İlk günlərdən məndə Əbülfəz müəllimə qarşı böyük rəğbət hissi yarandı. Getdikcə tələbə-müəllim münasibətləri dostluq münasibətlərinə çevrilməyə başladı.

Mən Bakıya köcdükdən sonra görüşlərimiz arasında uzun müddətli fasılələr olsa da, münasibətlərimiz nəinki sərinləmədi, bəlkə bir az da möhkəmləndi.

Əbülfəz müəllimlə sonuncu dəfə Mərdəkanda-sanatoriyada görüşdük. Müalicəyə gəlmişdi. Ürəyinin vəfəsizliyindən gileyənirdi. Xoş-beşdən sonra növbəti kitabını çap etdirmək fikrində olduğunu və eyni zamanda kitabın redaktorluğunu mənə həvalə etmək istəyini bildirdi.

Mən böyük məmənuniyyətlə bu işə razılıq verdim. Müəllim haqqında, özü də sevimli müəllim haqqında söz demək təbii ki, hər tələbəyə qismət olmayan bir nemətdir. Və mən bundan çox şadam.

Əbülfəz müəllimin yaradıcılığından söhbət açmazdan once, onun özü haqqında geniş söhbət açdığını görə qoy hörmətli oxular məndən inciməsinlər.

Təbii ki, Əbülfəz müəllimin bu kitabını oxuyan oxucu onun yaradıcılığı haqqında geniş bilgiyə malik olacaq. Şair haqqında ən gözəl söz onun şerləridir. Şerlərlə tanış olan hər bir oxucu şairin yaradıcılığı haqqında fikir yürüdə bilər. Ancaq bir insan kimi onu yaxşı tanıyanlar fikir söyləyə bilərlər. Məsələyə məhz bu nöqtədən yanaşaraq deyirəm:

-Əbülfəz müəllim saf, pak, heç vaxt haqqı nahaqqınayağına verməyən, ömrünü bu millətin, bu Vətənin gələcəyi yolunda şam kimi əridən, ictimai mənafəni həmişə şəxsi mənafedən üstün tutan, mehriban, səmimi, səmimi olduğu qədər də kövrək bir insandır:

*Gündə paltarımı min ləkə düşsə,
Bir dəfə alımı qırışdırmaram...*

Və yaxud:

*Paltarı ləkəli görsəniz də siz,
Vicdanı ləkəli görməyin məni.
"Ən böyük arzum"*

Əbülfəz MUXTAROĞLU

Budur Əbülfəz Muxtaroglunun həyat amalı. Ancaq başqalarında bunu görməyəndə mənən narahat olur, sarsılır. Üz tutur gözə görünməz varlığa və ondan onun özünə gileyini bildirir, şikayət edir:

*Çoxları ox atıb, boşa keçibdir,
Yalan var, deyiblər daşa keçibdir,
Yalançı, vədəbaz başa keçibdir,
Həqiqət deyəni gözləyəndə dar,
Mənim səndən sənə şikayətim var.
"Şikayətim var"*

Ə.Muxtaroglunun özünəməxsus deyim tərzi, özünəməxsus fərdi yaradıcılıq üslubu var:

*Göl görəndə duyuram ki, göy nədi,
Göyçə gölü yada düşdü, göynədi.
Elə bilmə yaralarım köhnədi,
Bağrim başı, bil, qanadı, Van gölü.
"Van gölü"*

Folklor'a bağlılığı, xalq yaracılığına dərindən bələd olması şairin bir sıra şerlərində öz dərin izlərini buraxmış və bu şerlərə xüsusi gözəllik gətirmiştir:

*O qədər dərdim var, beli bükürlər,
Dağlara demərəm, dağlar hayifdi.
Dəymisi bir yana, kali tökürlər,
Bağlara demərəm, bağlar hayifdi.
"Hayifdi"*

İnsan dərdə tapınanda özünü dərk edir. Dərdə tapınmaq özünü tanımaqdır. Dərdə tapınmaq Allaha tapınmaqdır. Dərd insanı cılızlaşdırır, bəlkə bir az da ucaldır. Ancaq bir belə dərd içində tərəzinin pərsəngini düz saxlaya bilmək hər adama nəsib olmur:

*Dünyanın öz ahəngi var,
Addımında min cəngi var.
Tərəzinin pərsəngi var,
Düz saxlamaq olmur, qardaş.
"Açılan gül solacaqdır"*

Son illərin hadisələri, xalqımızın başına gətirilən müsibətlər, qaçqınlıq, didərginlik həyatı, düşmən tapdağı altında inləyən torpaqlarımızın "imdad" harayı, sönmüş ocaqların nisgili Ə. Muxtaroglunun yaradıcılığında özünəməxsus yer tutur:

*Onbir ildə od görməyən ocaqlar,
Ürəyimdə qara xaldı, Novruzum.
"Novruzum"*

Ancaq bəzi yerlərdə bu məsələlərə etinasızlıq, biganəlik, müharibə ab-havasının duyulmaması şairi narahat edir, təəssüf hissi keçirir:

*Əsirlikdə neçə anam, bacım var,
Nə çal-çağır, bu nə haldır, Novruzum.
Novruzum"*

Hələlik sökülen danlar müjdəli səhərlər gətirmir:

*Yatdim yaz nəfəsi, dan həsrətilə,
Açılmaq bilmədi səhərim mənim.*

"Haray"

Ancaq şair müjdəli səhərin açılacağına, zəfər gününün yetişəcəyinə inanar və bunun da yolunu milli birlikdə görür:

*Haray, ay obalar, haray, ay ellər,
Birlikdən doğacaq zəfərim mənim.*

"Haray"

Bu elə bir məsələdir ki, xalqımızın hər şeydən çox buna ehtiyacı var. İndiyə qədər başımıza gələnlərin kökündə daxili parçalanmalar, milli birliyimizin olmaması dayanır...

...Ə. Muxtaroğlu təmənnasız, iddiasız şairdir. O şariliyə və şairliklə həyatda əbədiyyət qazanmağa iddialı deyil. O, olsa-olsa:

*"Dedim, bəlkə bu bir-iki sözümü,
Dostlar yaddaşında saxlar, hayfdı"-
umacağındadır.*

Bizsə deyirk:

Əbülfəz müəllim!


Sözün həqiqi mənasında şair Əbülfəz Muxtaroğlu!

*Sizin əksər şerləriniz dostların da, elin də yaddaşında
əbədi qalacaqdır. Zaman gələcək, hər şey öz yerini tutacaq.
Özünüüzü qoruyun. Bizim sizə hələ çox ehtiyacımız var.*

Sizə səbr və dözüm arzulayıram.

Rafiq ODAY

**BİR ÖMÜRDƏN QALAN İZLƏR,
KÜL ALTINDA QORA BƏNZƏR.**



ANAM DEYƏRDİ

Torpaq sürtüb gah çomçøyə, qazana,
Yuya-yuya nələr dedin, ay ana?!
Ellər hörmət edər qəbir qazana,
Min bir lənət ayaq altı oyana.

Şahlar olmasaydı şöhrət, var əsri,
Olmazdı xalqların qaçqını, əsri,
Adam var il nədir, düşünər əsri,
Adam var burnundan baxmaz o yana.

Gözel gördüm dedim-kimin yarıdı,
Söylədilər: eh kim ondan yarıdı?!
Bir ömürdə acı, şirin yarıdı,
Yaman olar şirin ikən o, yana.

Nə yazılıb alnímdakı yazıda,
Çox aradım, dağda, daşda, yazıda.
Qara bəxtim yatıb qış, yazı da,
Payız gəlir, inanmırıam oyana.

Ey məni yaradan, özün sal yada,
Bəsdir möhtac etdin qohuma, yada!
Bir ömür vermişən ya yaşat, ya da,
Yolumu, yönümü döndər o yana!

Naxçıvan, 2000

ŞİKAYƏTİM VAR

Ey adı dillərdə minbir kəlamlı,
Bilinməz məkanlı, surət-cəməlli,
Kainat sahibi, cahlı, cəlallı,
Bilirəm, Səndədir külli ixtiyar,
Mənim Səndən Sənə şikayətim var!

Gün kimi aydınlaşdır Şahlar Şahına,
Dözə bilməyirəm yarın ahına.
Yalvardım, yaxardım qibləgahına,
Ömrümə qış gəldi, bitməmiş bahar!
Mənim Səndən Sənə şikayətim var!

Qılıb namazını, tutub orucunu,
Əkinçinin boş qalıbdır xurcunu.
"Allah əməkdarın verər borcunu"-
Pozulur çox zaman bu əhd, bu ilqar,
Mənim Səndən Sənə şikayətim var!

Adını dilinə gətirməyənin,
Borcunu yerinə yetirməyənin,
Yolunda bir fidan bitirməyənin,
Barsız soyüdüñə verirsən min bar,
Mənim Səndən Sənə şikayətim var!

Sənin əlindədir eşq də, həvəs də,
İstəsən geriyə dönəməz nəfəs də,
Qarğı azadlıqda, bülbül qəfəsdə,
Tərlan oylağında görünəndə sar,

Əbülfəz MÜXTAROĞLU

Mənim Səndən Sənə şikayətim var!
 Çoxları ox atıb boşa keçibdir,
 Yalan var, deyiblər, daşa keçibdir.
 Yalançı, vədəbaz başa keçibdir,
 Həqiqət deyəni gözləyəndə dar,
 Mənim Səndən Sənə şikayətim var!

Millət də seçilir millət içində,
 Səni tanımayan zinət içində,
 Səni tanıyanca zillət içində,
 İtirilmiş namus, gözlənilmir ar,
 Mənim Səndən Sənə şikayətim var!

Dağlar titrətsə də fəryad, ah-aman,
 Kafərə, zalima verirsən imkan.
 Odlanır məscidlər, tapdanır Quran!
 Qara saçlarına vaxtsız yağır qar,
 Mənim Səndən Sənə şikayetim var!

Haziram boynuma biçilsin kəfən,
 Təki azad olsun kafərdən Vətən!
 Adım Əbülfəzə and verirəm, Sən
 Düşmən qarşısında bizi etmə xar!
 Mənim Səndən Sənə şikayetim var!

AÇILAN GÜL SOLACAQDIR

Dünyanın öz ahəngi var,
 Addımında min cəngi var.
 Tərəzinin pərsəngi var,
 Düz saxlamaq olmur, qardaş!

Pozsan dostla etibarı,
 Tanrı əldən alar varı,
 Sonra istər ağla, zarı,
 Tökülən qab dolmur, qardaş!

İstər Əbülfəzi qına-
 Təkcə zaman yetmir sona.
 Desələr inanma buna-
 Açılan gül solmur, qardaş!

ƏN BÖYÜK ARZUM

Bu ürək sözümdür bilin, a dostlar,
 Sizin aranızda nə qədər varam,
 Gündə paltarımıza min ləkə düşsə,
 Bir dəfə alnımı qırışdırıram.

Ən böyük arzumdur mənim dünyada,
 Neçə ki, gəzirəm Ana Vətəni.
 Paltarı ləkəli görsəniz də siz,
 Vicdanı ləkəli görməyin məni.

QAYTAR MƏNİM EŞQİMİ

Yoxuşlar çıxa-çıxa, enişlər enə-enə,
Bulaqların başında görüşdük dönə-dönə.
Hər sirrimi, sözümü, sənə söyledim, sənə,
Dedin: arxan olaram, düşsən dara, çətinə,
Nifrət sənin eşqinə, nifrət məhəbbətinə.

Dedin: Leyli olaram, hər vaxt səni anaram,
Dedin: Əsli olaram, eşqin ilə yanaram,
Özümü bu dünyanın ən xoşbəxti sanaram,
Tirmə-şal geyməsəm də, möhtac olsam sətinə,
Nifrət sənin eşqinə, nifrət məhəbbətinə.

Nazlanardın ay kimi, doğardin ulduz kimi,
Sarılardın boynuma, yalayardin duz kimi.
İnanamazdım sən məndən soyuyarsan buz kimi,
Axı, sən and içərdin eşqin ülviyətinə,
Nifrət sənin eşqinə, nifrət məhəbbətinə.

Mənə "sevirəm" - deyən dilindən utanmadın,
Mənə gül dərib verən əlindən utanmadın,
Hərdən telimə dəyən telindən utanmadın.
Beləmi sadiq qalar, söylə, insan əhdinə?
Nifrət sənin eşqinə, nifrət məhəbbətinə.

Bilsən istəyim nədir, soruşsan ki, nədir bu?
Budur sözümün canı, budur sözün doğrusu;
Qaytar mənim eşqimi, ey məhəbbət oğrusu,
Bir daha baxmaram ta, o dönük sıfətinə!
Nifrət sənin eşqinə, nifrət məhəbbətinə!

SALAMAT QAL

(El sənətkarı Rza Vayxırının təkidi ilə)

Nübarını dərmədiyim bağça, bağ,
Ağac, salamat qal, kol, salamat qal!
Qəbrim üstə töküləsi qonçelər,
Açıl, salamat qal, sol, salamat qal!

Enişində, yoxusunda çasdığım,
Tikanlığım, çinqillığım, daşlığım,
Salvartının zirvəsindən aşdığım,
Ciğır, salamat qal, yol, salamat qal!

Dağ çənli də olar, çənsiz də, dünya,
Duyan qəlb görmədim mən sizdə, dünya.
Mənli də yaşarsan, mənsiz də, dünya,
Boşal, salamat qal, dol, salamat qal!

Bu dünyadan var aparan de kimdir?
İnsan var: var üçün əsim-əsimdir.
Ad yaşadan bir möhürbənd bəsimdir,
Möhür, salamat qal, qol, salamat qal!

Əkizdir dünyanın yaşı, düyüñü,
Geci, tezi görəcəyik o günü.
Gözəl, mənə kəmənd olan zülfünü,
Dara, salamat qal, yol, salamat qal!

Həqiqəti insanlığa bildirən,
Cəsədimi cansız ata mindirən.
Əbülfəzi mazarata endirən,
Bilək, salamat qal, qol, salamat qal!

HAYIFDI

O qədər dərdim var, beli bükülər,
Dağlara demərəm, dağlar hayifdi!
Dəymisi bir yana, kali tökülər,
Bağlara demərəm, bağlar hayifdi!

İçərdim dərmanı olsa da acı,
Elə dərdlərim var, yoxdur əlaci.
Dayanar ürəyi eşitsə bacı,
Yara söyləmərəm, ağlar, hayifdi.

İmtahan eylədim, özüm özümü,
Görmədim həyatda qalar izimi.
Dedim, bəlkə bu bir-iki sözümü,
Dostlar yaddaşında saxlar, hayifdi.

Bu dərd nə saqlar, nə də köhnələr,
Keçir ürəyimdən, keçir gör, nələr?
Suyundan içdiyi çaylar, çeşmələr,
Anar Əbülfəzi, çağlar, hayifdi?!

GÖZƏLİM

Gedirsən, unutma əmanətimi-
Qırğıın könlümü apar, gözəlim.
Eşitsən dünyadan köçmüşəm bir gün,
Ruhum arar səni, tapar, gözəlim.

Alovsan, əl vursam yanaram, gülüm,
Şaxtasan, qoynunda donaram, gülüm.
Şirin vüsalından kənaram, gülüm,
Təbəssümün mənə çatar, gözəlim.

Adım oxunsayıdı alın yazından,
Min qurban kəsərdim, vallah, azından.
İncimərəm şüx ədandan, nazından,
Gözəl gözəl işvə satar, gözəlim!

Əllərimi görməyəcəm belində,
Ağlım qalıb ürəyimin əlində.
Bu gecikmiş məhəbbətin selində,
Əbülfəzi de kim tutar, gözəlim?!

KEÇİBDİR

Gözlədim gözdə intizar,
Ömrümə gəlmədi bahar.
Saçlarımı ələndi qar,
Qirovdan, dəndən keçibdir,
Mənimki məndən keçibdir.

Dərd əlindən gəldim zara,
Heç bilmədim qaçım hara?
Bilet aldım mən qatara,
Demə, dünəndən keçibdir,
Mənimki məndən keçibdir.

Mənzilim ünvansız ada,
İstədiyim salmaz yada.
O atlıdır, mən piyada,
Dumanдан, çəndən keçibdir,
Mənimki məndən keçibdir.

Hər tərəfdən atılır daş,
Gözlərimdən əksilmir yaş.
Dərd mənimlə bağırı-badas,
Sevincsə gendən keçibdir,
Mənimki məndən keçibdir.

Gözüm baxdı, yorulmadı,
Hər çiçəyə vurulmadı.
Baxışımın qalib adı,

Min cür çəməndən keçibdir,
Mənimki məndən keçibdir.

Bir dağ gülün üzəmmədi,
Ürək buna dözəmmədi.
Başqa dərdler bəhanədir,
Qüssədən, qəmdən keçibdir,
Mənimki məndən keçibdir.

Susuz saxlamışan suda,
İmtahandı bəlkə bu da.
Ey məni yaradan xuda,
Nə keçib Səndən keçibdir,
Mənimki məndən keçibdir.

22 dekabr, 2002
Naxçıvan

QIZLAR

Deyirlər, adətdir məhəbbətini
Qəlbində saxlayar, bildirməz qızlar.
Hər kimi sevərsə, imtahan eylər;
Ağladar, yalvardar, güldürməz qızlar.

Bəzən bənövşə tək boynu büklər,
Xurmayı saçları yana tökülr,
Xəlvətdə ağlayar, aşkarda gülər,
Göz yaşıñ heç kimə sildirməz qızlar.

Bir sözdən aldanar, xəyala dalar,
Min könül evini bir anda talar.
Bir süzgün baxışla cana od salar,
Şirin dili ilə söndürməz qızlar.

Ədası can alan, söhbəti şirin,
Eşqi, məhəbbəti dərindən-dərin,
Sonsuz məhəbbətlə sevsə də birin,
Eşqin üzə vurmaz, bildirməz qızlar.

Bəzən şimşek kimi kükrayıb çaxar,
Bəzən lalə dərib döşünə taxar,
İnsafsız ovçu tək yaralar, yixar
Yaxşı ki, ovunu öldürməz qızlar.

**BU DƏYİRMAN NAHAQQI
DƏN, HAQQI DƏN**

M. Araza

Yazı yazan elə yazıb yazını,
Heç oxunmur nahaqqı nə, haqqı nə?
Tər axıtdım alım ömür yazını,
Gah qış verdi, gah da payız haqqına.

Un yoxdursa çörək gəzmə təknədən,
Dəyirmanı qınayıraq tək, nədən?
Dəyirmançı suyu səvsə dəhnədən,
Dəyirmanın işləməyə haqqı nə?

Haqq aşkardır, sevməyibdir haqq qını,
Görür kimsə kimin kəsir haqqını.
Əbülfəz də aramaqda haqqını,
Ulu Tanrı, yetir onu haqqına.

DÜNYANIN ƏN AĞIR DƏRDİD/ BU DƏRD

İnana bilmirəm bir dost, bir tanış
"Evin var" - deyərək əlimi sıxsın.
Yamanca qorxuram, qorxuram, qardaş,
Özgə qapısından cənəzəm çıxsın.

Ondan qorxmuram ki, gül üzlü balam,
Əl atıb, üz yırtıb, saçını yola.
Ondan qorxuram ki, dörd divar üçün,
İsmətli yoldaşım, ismetdən ola.

Hərdən duyuram ki, əlli yaşimdən,
Əzrayıl kəsilib ömrümə qənim.
Kimin qoltuğuna sığınar, Allah,
Evsiz olərəmsə dörd balam mənim.

Evsizlik xərçəngdir, taundur mənə,
Məni bu dəndlərdən qurtaran kəsi
Xilaskarım kimi xatırlayaram,
Ömrümün hər anı, hər dəqiqəsi.

QIZ ANASI

Qız olanda ilk nübarı,
Deyinər qaynana-qarı.
Yuxusundan gecə yarı
Durar, dözər qız anası.

Qızı qaçar qucağından,
İçər "Qızlar bulağı"ndan.
Yaxasından, qulağından
Muncuq düzər qız anası.

Üstündə nanə tək əsər,
Qoymaz ona dəysin xətər,
Özü üst-başından kəsər,
Qızın bəzər qız anası.

Atanı tez ələ alar,
Cehizin qeydinə qalar.
Yüz elçini yola salar,
Demə, bezər qız anası.

Qohum-qardaş tutar güle,
Göz ağları, qəlb gülə-gülə.
Sevinc yaşın silə-silə,
Toyda süzər qız anası.

QAR ALAR MƏNİ

Bilməm, suçum nədir, xeyir yad etməz,
Şər düşüb arxamca qaralar məni.
Yağı rəva bilməz, bunu yad etməz,
Ağ gün dəftərindən qaralar məni.

Sindirmədim bir budağın yaşını,
Soruşmadan soyadını, yaşını,
Ağlayanın silmişəm göz yaşını,
Mehriban tanıyıb Qaralar məni.

Xəstə canım dərd-dərmanla gecələr,
Qəm heşanın tez toplayar, gec ələr,
Çoxlarını qara basar gecələr,
Gündüz-günortada qaralar məni.

Qorxmuram ki, bükülərəm ağa mən,
Qorxuram ki, günah edim, Ağa, mən.
Rənglərində meyl saldım ağa mən,
Kölgəm tək izlədi qaralar məni.

Küləklər, dərdimi ellərə yayın,
Deməyin qəzadır, qəzadan yayın.
Günəşindən isti istəsəm yayın,
Çovğun, boran qalxar, qar alar məni.

SƏN OLМАDINMI

Mahir bir ovçu tək düz nişan alıb,
Qəlbimi ovlayan sən olmadınmı?
"Sevirəm" sözünü eyləyib əzbər,
Çaylar tək çağlayan sən olmadınmı?

Mən sənə söylədim hər diləyimi,
Səninlə görürdüm gələcəyimi.
Heç kimə aqmamış saf ürəyimi,
Zülfünə bağlayan sən olmadınmı?

Bəs, atdın ha yana insaf-mürvəti?
Özünə yar seçdin məndən xəlvəti.
Daşlara cirparaq ilk məhəbbəti,
Qəlbimi dağlayan sən olmadınmı?!

MƏNİ SEVƏNDƏN İNCİ

Üz-üzə gələn zaman
Gözlərinə baxmasam,
Çəməndə qoşa gəzib,
Döşünə gül taxmasam;

Nə məndən küsü bağla,
Nə məndən inci, ay qız!
Sən məni səndən əvvəl
Sevəndən inci, ay qız.

DÜŞMƏZ BELƏ GÖZ ƏLƏ

Ağlım yenə ürəyimə allandı,
Vuruldum bir yeniyetmə gözələ.
Nəfəs dəydi, gül yanaqlar allandı,
Gördüm, vallah, düşməz belə göz ələ.

Yandırmaqda bənzəyişi odadı,
İkimizik, bir də soyuq odadı.
Özgə gözdə görməmişəm o dadi-
Tanrıım, göydən hərdən belə göz ələ.

Kotan saldı, qocalığı köklədi,
Heç bilmədim, bu sim hansı kökdədi.
Muxtaroğlu, köhnə elə köhnədi,
İstəyirsən, min bir yerdən gözələ.

GÖZƏL

Al yanaqlar dağ laləsi,
Göz can alan gözdü, gözəl.
Dodaq eşqin piyaləsi
Dil bəzəyi sözdü, gözəl.

Niyə dolmusan qəsdimə?
Təbibimsən, gəl üstümə.
Gözmü yumursan tüstümə,
Bağrim başı közdü, gözəl.

Güllər təzə, güllər tərdi,
Qədirbilməz vaxtsız dərdi.
Bu dərd dağı əridərdi,
Əbülfəzdi dözdü, gözəl!

DEYİRLƏR

Gözəllər ovunu ovlar göz ilə,
"Kirpiyin sinəmə çaldı" - deyirlər.
Bir xoş təbəssümlə, şirin söz ilə
"Dərdin ürəyimə saldı" - deyirlər.

Əyninə geydiyin nə gözəl dondu,
Uçdu könlüm quşu yaxana qondu.
Atalar sözüdü: "Gözəllik ondu",
Onlardan biri də xaldı-deyirlər.

Nə tez qalınlaşdı bu dağlarda çən,
Səslədim, səsimə səs vermədin sən.
Ayrılıq oduna qalananda mən,
Şirin xəyallara daldı-deyirlər.

Gilas ağacı da gətirməyir bar,
Sənsiz yaşıllaşmir körpə budaqlar.
Sənli günlərimə şahid uşaqlar
"O çağlar geridə qaldı" - deyirlər.

Bu da bir taledi, bu da bir baxtdı,
Ağladım, göz yaşım sinəmə axdı.
Dərd duymaz dostlarım kənardan baxdı,
"Buki, qara daşdı, saldı" - deyirlər.

Məni bu günümdə görməsin pərim,
Tökülüb dişlərim, qırışib dərim.

Sözümə baxmayır qara ciyərim,
Dərmanı "doşabdı, baldı" - deyirlər.

Dəmir də tükənir qanımdan mənim,
Min bir ağrı keçir canımdan mənim.
Gözəllər keçəndə yanımdan mənim
"Əbülfəz qocalıb, çaldı" - deyirlər.

GƏLDİN

Gündüz aradığım alagöz nigar,
Günəş üfüqlərdə batanda gəldin.
Ömür bir karvandı, son mənzil məzar,
Karvanım mənzilə çatanda gəldin.

Demirəm şimsək tək göylərdə çaxdım,
Həzin musiqi tək qələblərə axdim.
Taleyi qarğanmış bu qara baxtım
Oyaqkən gəlmədin, yatanda gəldin.

Ömürdən külək tək ötən gəncliyim,
Bir daha tapılmaz itən gəncliyim.
Saçımda qırov tək bitən gəncliyim,
Məni qocalığa atanda gəldin.

Yaxşını yamandan seçəndən bəri,
Az gördüm gül açan saf əməlləri.
Ahımdan diksində göy mələkləri,
Əzrayıl əlimdən tutanda gəldin.

MÜJÜS DAĞ ÇİÇƏYİSƏN

Hörüklərin şəlaləmi sallanıb?
Yanaqların lalədirmi allanıb?
Dodaqların süsəndirmi ballanıb?
Yox, yox çiçəklərin ən göyçəyisən!
Dağ qızı, dağ gülü, dağ çiçəyisən!

Çoxları əl atıb üzülməmisən,
İncisən, hər sapa düzülməmisən.
Borana düşmüsən büzülməmisən,
Vüqarlı dağların sağ çiçəyisən!
Dağ qızı, dağ gülü, dağ çiçəyisən!

Ala gözlərindən boylandım bəxtə,
Nə deyim taleyə, nə deyim bəxtə.
Bülbül kol dibində, qarğa otaqda,
Çəkdim ürəyimə dağ çiçəyi sən!
Dağ qızı, dağ gülü, dağ çiçəyisən!

Gözel sərrafiyam, deyiləm tülü,
Yandır Əbülfəzi qalmasın külü,
Hansı bəxtəvərin qırmızı gülü,
Sən mən talesizin ağ çiçəyisən!
Dağ qızı, dağ gülü, dağ çiçəyisən!

BAYRAMIN MÜBARƏK, GÜLÜM

Gecən keçsin, dan yerləri sökülsün,
Ala gözdən qəm buludu çəkilsin.
Bağçanızda qızılgüller əkilsin,
Açsın arzuların gül-ciçək, gülüm!
Bayramın mübarək, mübarək, gülüm!

Uca zirvələrdə gəzdim, aradım,
İstədim səninlə ülfət yaradım.
Xəyalimdə saçlarını daradım,
Aldı əllərimdən sərt külək, gülüm!
Bayramın mübarək, mübarək, gülüm!

Sən ey dağ çiçəyi, a nazlı canan,
Əbülfəz eşqini olmayıb danan.
Sənin həsrətinlə alışan, yanan,
Kölgənlə sürüñür bir ürək, gülüm,
Bayramın mübarək, mübarək, gülüm!

01. 2002

DARIXDIM

Keçdim qapınızın önündən yüz yol,
Gözəl, səni görəmmədim, darixdim.
Saçlarını xəyalıma gətirdim,
İpək idi, hörəmmədim, darixdim!

Sənsiz anim, gülüm, gəldi il mənə,
Yamyaşıl bağ susuz səhra, çöl mənə.
Bağlayıbdır səni şirin dil mənə,
Nə deyəcək, biləmmədim, darixdim.

Kim inciyər şirin, şəker sözündən,
Xəbərin yox, bəlkə özün-özündən?!
Od salmışan ürəyimə gözündən,
Alovlandım, sənəmmədim, darixdim.

Təbəssümdən üzümə nur ciləndi,
Xəstə könlüm sevinclərə bələndi.
Sənsizlikdən üstümə qəm ələndi,
Kimsə ilə bölməmmədim, darixdim.

Mərmər sinə, lalə yanaq, ağ buxaq,
Əlim yetməz: çox uzaqda bu tac-taxt.
Ağlım deyir: - Bu sevdanı gəl, burax!
Ürəyimdən dönəmmədim, darixdim.

Göz can alan, qara qaşın hilaldi,
Dodaqların bal səfidi, zülaldi?
Öldür məni, qanım sənə halaldi,
Sənsiz niyə ölməmmədim, darixdim!

"Günəşli", iyun, 2002.

QISQANDIM

Elə keçdin qarşımdan,
Ağlım çıxdı başımdan.
Ağ saçımdan, yaşımdan
Nə çekindim, usandım,
Səni yaman qısqandım.


İlahi naxışından,
Bəzənmişən, ey canan.
O süzgün baxışından
Qor alıb alovlandı,
Səni yaman qısqandım.

Bu nədəndi, ey pəri,
Təbəssümü, sözləri,
Sənə baxan gözləri
Özümə düşmən sandım,
Səni yaman qısqandım.

Ağ sinəndə xal qara,
Gözüm sataşdı nara,
Eh, mən hara, o hara?!

Özüm özümü dandım,
Səni naħaq qısqandım.

GÜL TİKANSIZ BİTMƏYİBDİR, BÜLBÜL QƏMSİZ ÖTMƏYİBDİR.



AŞIĞIN

Aşıqlıq pulludur, meyil salaram,
Babat da səsim var, saz da çalaram.
On toy sovsam, - dedi - maşın alaram,
Çoxdur xam xəyalı, düzü, "aşığın".

Xrom çəkmələri çəkdi dizinə,
Buxara papağı basdı gözünə.
Ayna qabağında baxdı özünə,
Vuruldu özünə, özü "aşığın".

Tutdurdu sazını zərə-sədəfə,
Dedi, düz vurmuşam oxu hədəfə.
Məclisində yalanı yox, yüz dəfə,
Hey kökdən düşərdi sazi "aşığın".

Gəldi məclisinə cavan, aqsaqal,
Sazını köynəkdən çıxardı dərhal.
Sifariş verdilər: "Baş Saritel" çal,
Dikildi tavana gözü "aşığın".

Öyrənmədi Ələsgəri, Cumanı,
Bir neçə qoşmaya gəldi gümanı.
Məclisin coşgulu, şirin zamanı,
"Neynim", "neynim" oldu sözü "aşığın".

SABİRSAYAĞI

(Onda ki, övladi - vətən xam iddi)

Mənə xeyri dəysə də, baharın da, yayın da,
Bir özgə kef çəkərdim Məhərrəmlik ayında.

Nə eybi var ki, gözdən bir balaca çəş idim,
Harada ehsan olsa, mən orada baş idim.
Çətin durub gedərdim, sanki sal bir daş idim,
Unudardım günlərin, saatların sayın da,
Ah, necə kef çəkərdim Məhərrəmlik ayında.

Ax, a keçən günlərim, sizi necə anmayım?
Sizlərin həsrətiylə alışmayım, yanmayıym?
Mümkün deyil ömrümü sizsiz hədər sanmayıym,
Eşidirəm yaşarsız Arazın o tayında,
Ah, necə kef çəkərdim Məhərrəmlik ayında

Aşura günlərininvardı özgə ləzzəti,
Bir yanda cücə plov, bir yanda əmlik əti.
Əldən verməzdim, vallah, bax belə bir fürsəti,
Ətri tutardı məni pürrəngi çayın da,
Ah, necə kef çəkərdim Məhərrəmlik ayında.

Ucaldıqca göylərə "Ya İmam Hüseyin" səsi,
Zəncir vurub, baş yarar bircə anda neçəsi.
Seyid, İmam nəzriylə dolduqca pul kisəsi,
Çışəyim çırtlayırdı imam Hüseyin vayında,
Ah, necə kef çəkərdim Məhərrəmlik ayında.

İndi axund-üləma kim inanar sözümə?
 O vaxt söylədiklərim nağıl gəlir özümə.
 Məclislərdə baş yarib, zəncir vursam dizimə,
 Biləcəklər qalmışam boş cibimin hayında,
 Ah, necə kef çəkərdim Məhərrəmlək ayında.

ATANIN KÖHNƏ LAYLAYI

Kişilər var ad-sani
 Tutub bütün dünyani.
 Amma ki, mən tarlanı
 Tanımaram bahar, yay,
 Laylay, balam, a laylay!

Adım olsa da kişi,
 Anan görür hər işi.
 Cütləyirəm şəş-beşi
 Çayxanada içib çay,
 Laylay, balam, a laylay!

Xasiyyətimdir qərəm,
 Yeyib-içib şisərəm.
 Dinmə, dilə düşərəm,
 Salma, oğul, hay-haray!
 Laylay, balam, a laylay!

BELƏ MOLLALAR DA VAR

Eşitsə ki, kənddə ölen var bu gün,
 Çalıb oynar əl-ayağı mollanın.
 Bir neçə gün ehsan yeyib kef eylər,
 Cox saz olar kef-damağı mollanın.

Zənənlərlə yaman tutur səhbəti,
 Özü deyir: var yeddicə övrəti.
 Neçə siğəsi var hələ xəlvəti,
 Dul arvaddır solu, sağı mollanın.

Qoşar bir-birinə əliflə beyi,
 Özündən uydurub deyir hər şeyi.
 Çoxlarından eşitsə də gileyi,
 Müftə gəlir əti, yağı mollanın.

Üzdə başqasına buyuyur haram,
 Dalda da söyləyir "şərabla varam!"
 İştah açmaq üçün hərdən yüz qram,
 Səhər-səhər var arağı mollanın.

Məhərrəmlək ayı, orucluq ayı,
 Müftə gəlməlidir qənd ilə çayı.
 İşdir bir balaca az olsa payı,
 Yer süpürər alt dodağı mollanın.

Elə ki, pul gördü ürəyi əsər,
 Gah cadu eyləyər, gah kəbin kəsər.
 Sizi çox yormayım, deyim müxtəsər,
 Coxdur belə firildağı mollanın.

ŞOFER OĞLAN

Səhər-səhər məclis qurdu,
"Beşulduz"dan yüz-yüz vurdu,
Soruşmayın necə durdu,
Gəldi bizim şofer oğlan.

Söykənərək sirdasına,
Gəlib çatdı iş başına,
Yalnız minməyi maşına
Bildi bizim şofer oğlan.

Kabinetadan hara baxdı,
Qızarmış gözləri axdı.
Sipdometr yüzə qalxdı,
Güldü bizim şofer oğlan.

Bir də baxdı maşın hanı?
Əldən buraxıb sükanı.
Qoy desin tökülen qanı,
Sildi, bizim şofer oğlan?!

ZƏNG ELƏ

Dayısı, qurban olum, qohumcanlı qeyrətinə,
Qoymamışan bu balanı özgəsinin minnətinə.
Altıca il göz olmusan zaçotuna, qiymətinə,
Qiymaram xirdaların ayağına sən gedəsən,
Nə olar ki, dayısı, bircə dəfə zəng edəsən.

Balamı göz götürmür, gözlərinə bıçaq batsın,
"Dejurnı" olan gecə qoymayırlar yuxu yatsın,
Vay odur iş üstündə yüzcə qram konyak atsın,
Üstünə dil açırlar dillərini cəng edəsən,
Nə olar ki, dayısı, bircə dəfə zəng edəsən.

Ağzığöyçəklər deyir filan həkim rüşvət alır,
Xəstələr var cibinə əlli mini gizli salır,
Yaxşılıq edən edir, yamanlıq onlara qalır,
Demirəm onlar ilə küst tutasan, cəng edəsən,
Nə olar ki, dayısı, bircə dəfə zəng edəsən.

Xəstə sahibləri var, balon-balon yağ gətirir,
Bəzisi quzu əti, bəzə quşu sağ gətirir.
Baş həkim elə bilir onlar bizə dağ gətirir,
Deyirəm bir onu da yerindəcə xing edəsən.
Nə olar ki, dayısı, bircə dəfə zəng edəsən.

Dilim-ağzım qurusun, yoxsa, ta zəngin keçməyir,
Dostların məclislərdə səni tamada seçməyir.
Adına toast deyilmir, böyükler şərab içməyir,
Qorxuram bir gün ola, yuxarıdan sən gedəsən,
Deyirəm getməmişdən bircə kərə zəng edəsən.

IMZASIZ

"Mən ki, böyük istedadam",
Düşündün özün, imzasız.
Dostu dostundan eylədin,
Utanmir üzün, imzasız.

Yazib dedin, bütün aləm,
Dəyər bir-birinə bu dəm.
Qurtarsa da kağız, qələm,
Yalandır sözün, imzasız.

Matriyali yazib xəlvət,
Poçta eylədin əmanət.
Bilən edir sənə nifrət,
Görməyir gözün, imzasız.

Düz əyrini hər vaxt kəsdi,
İmzasızlıq daha bəsdi.
Açılar işinin üstü,
Titrəyər dizin, imzasız.

DOST OLMAYAN "DOSTLARA"

Ay üzümə gülən "dostum",
Sərvət üçün ölən dostum.
Məni hərif bilən dostum
Tükü-tükədən seçənəm mən.

Elə bilmə ki, naşıyam,
İstəmirəm üz qaşıyam.
Təmkində səbir daşıyam,
Söz var üstdən keçənəm mən.

Xəbərsiz olsam felindən,
Yara almasam dilindən.
Zəhər alıb dost əlindən,
Şərbət kimi içənəm mən.

OYNAMAĞA NƏ VAR Kİ...

Şərik olmaz bir kimsənin qəminə,
Musiqinin bilməz zili, bəmi nə.
Salar sümüyüñə, uyar çəminə,
Fərqi yoxdur, meydan geniş, ya dar ki,
Utanmasan, oynamağa nə var ki!

Göy gurlayır, şimşek çaxır uzaqda,
Ağ yağışdan gümüşlənir budaq da.
Qara qarqa "qarr" eyləyir budaqda,
Deyir "əshi, göydən yağan bu, qar ki",
Utanmasan, oynamağa nə var ki!

Yalquzaq tək sevər qatı çənliyi,
Qarğa kimi dolu gərək dənliyi.
Puldur onun kişiliyi, mənliyi,
Deməz, bunlar insanlığa sıgar ki?!
Utanmasan, oynamağa nə var ki!

Dollar sayır, qızıl sayır barmağı,
Su dibində balıq gəzir qarmağı.
Adətidir xalq qanını sormağı,
Adətkerdə adət yerə qoyar ki?
Utanmasan, oynamağa nə var ki!

"Süd axacaq gözü itmiş bulaqdan", -
Belə sözlər daha düşüb qulaqdan.
Soruşan yox beşikdəki uşaqdan,
Xoş sözlərlə ac qarınlar doyar ki?
Utanmasan, oynamağa nə var ki!

Həqiqət yox cümləsində, sözündə,
Qıl axtarır özgəsinin gözündə.
Tiri görməz görən niyə özündə,
Deməz, bunu gendən baxan duyar ki!
Utanmasan, oynamağa nə var ki!

Baş ağrıdar, deyər çax-çax, gözü qan,
Bildiyini edəcəkdir dəyirman.
Bel götürsə ərlərimiz o zaman,
Dəyirmənin suyun elə savar ki,
Utanmasan, oynamağa nə var ki!

HAYIF Kİ

İyirminci əsr qaldı arxada,
Su gəlmədi kanala da, arxa da,
Qaş düzəltmək istəyəndə arxada,
Göz çıxarıb çəş olan var, hayif ki,
Manqurtluqda baş olan var, hayif ki.

Cırdanları öy desələr, öyən var,
Atasını döy desələr, döyən var,
Anasını söy desələr, söyən var,
Lap ürəyi daş olan var, hayif ki,
Manqurtluqda baş olan var, hayif ki.

"Laçın", "Şuşa" restorandı dənizdə,
Sözlərimi təsdiq edər dəniz də.
Sağlıq deyir ağa, xanım, kəniz də,
Unutqan yaddaş olan var, hayif ki,
Manqurtluqda baş olan var, hayif ki.

Dil "bəli"yə, əl öyrənir çəpiyə,
Öyrənməsə tuş gələcək təpiyə,
Yaltaq çoxdan yükün yığıb təpəyə,
Selovlarda daş olan var, hayif ki,
Manqurtluqda baş olan var, hayif ki.

Laylalar var yatırmağa oyağı,
Hər cümləsi, hər kəlməsi bayağı,
Sırıyırlar bizə süni boyağı,
Sürməli göz, qaş olan var, hayif ki,
Manqurtluqda baş olan var, hayif ki.

Vətən, sənin bol sərvətin, varın var,
Bu sərvətlə harınlamış harin var,
Ac-yalavac nə çox cavan, qarın var,
Özgələrə aş olan var, hayif ki,
Manqurtluqda baş olan var, hayif ki.

Çoxları var, görən gözü "yum" deyir,
Sal daşlara, qayalara qum deyir,
Gölməçəni dəniz bilib, cum deyir,
Çimmək nədir, yaş olan var, hayif ki,
Manqurtluqda baş olan var, hayif ki.

Yalan deyib qızarmırlar pul kimi,
Səriliblər ayaqlara çul kimi,
Müntəzir var hər bir əmrə qul kimi,
Qoyun kimi faş olan var, hayif ki,
Manqurtluqda bas olan var, hayif ki

Naxçıvan, 2000

SÖZ AÇMASAM KÖRPƏLƏRDƏN, GÜL BALALAR KÜSƏR MƏNDƏN



TƏZƏ MƏKTƏB

(Biçənək kənd məktəbinin açılışı münasibəti ilə
balaca Hikmət Hüseynlinin xahişi ilə)

Elimizdən, obamızdan,
Səsimizdən, sədamızdan,
Bizə Heydər babamızdan
Yadigardır təzə məktəb.

Üzü gülsün zamanın da,
Tikilibdir zamanında.
Fəsillərin hər anında,
İlk bahardır təzə məktəb.

Öyrədəcək mərdlik bizi,
Sevgi, dözüm, sərtlik bizi.
Bu dağlara, çölə, düzə
Şux vüqardır təzə məktəb.

Üz tuturuq yaradana,
Ömür versin yaradana.
Qədim, ulu Naxçıvana
İftixardır təzə məktəb.

Bizə Heydər babamızdan
Yadigardır təzə məktəb.

11.03. 2001

GÖZƏL BİR FƏSİLDİ QIŞ

Bir gün balaca Dilbər
Həyətə çıxıb səhər,
Həyətdə qarı görcək,
Qayıdır evə gircək,
Sarmaşıb yaxasına,
Söylədi babasına:
-Yayla, yazla mən varam,
Bu qışla yoxdur aram.
Yağış kəsir, yağır qar,
Qarın neçə şəkli var.
Nə kəsir, nə dincəlir,
Günün ömrü gödəlir.
Gün gec çıxıb, tez batır,
Uşaqlar da tez yatır.
Həyətə çıxan zaman,
Əlim üşüyür yaman.
Buz üstünə çıxanda,
Sürüşüb yixıram.
Evimizdə qalandı
Yamanca sıxıram.
Qarğalar, sərçələr də
Üşüyürler yamanca.
Yemək də tapmayırlar
Bircə qarın doyunca.
Babası gülə-gülə:
Dilbərə dedi belə:
-Qışda çox yağmasa qar,

Bax, quruyar budaqlar.
 Quruyar axan çay da
 Məhsul bol olmaz yayda!
 Qar torpağın canıdır,
 Ən isti yorğanıdır,
 Qışda çox yağmasa qar.
 Məhsul verməz tarlalar.
 Qarğaya, sərçəyə sən,
 Hər gün dən verməlisən.
 Sənin kimi uşaqlar
 Gərək qoymasın onlar
 Korluq çəksin acıdan.
 Heç çıxarma yadından.
 Çox yağsa da qar, yağış,
 Gözəl bir fəsildi qış.

NİYƏ SOYUQ DƏYMƏYİR

Həyətə çıxan zaman
 Nənəm çağırır: Orxan!
 Qayıt əlcəyini al,
 Şərfini boynuna sal!
 Üst-başını islatma,
 Uşaqlara su atma!
 Yaxanı bərk düymələ,
 Soyuq dəyər ha sənə!
 Bizim balaca ördək,
 Səhər günəş doğan tək
 Özünü vurur çaya,

Üzür o tay, bu taya.
 İsladır üst-başını,
 Çimdırır yoldaşını.
 Soruşuram nənəmdən:
 -Axı söylə, nədən bir,
 Ona soyuq dəyməyir?

HÜSEYN BƏYİN XORUZU

Xöklü Hüseyn Cəfərli var,
 Alım onun qadasını.
 Eşitmışdım sədasını,
 Hüseyn bəyin xoruzunun.

Gördüm, dedim: qudu, qazdı?
 Boğazı metrədən azdı.
 Təvəllüdü keçən yazdı,
 Hüseyn bəyin xoruzunun.

Rəngi yaşıl, qaraçalar,
 Larılar ondan tük salar.
 Qartallara bənzəri var,
 Hüseyn bəyin xoruzunun.

Cığaları göy qurşağı,
 Təkəm-seyrək vardı ağı.
 Sayalı olsun ayağı,
 Hüseyn bəyin xoruzunun.

Gərdən çəkib qanad çalar,
Mərdanə bir görkəm alar.
Səsi məhləni oyadar,
Hüseyn bəyin xoruzunun.

Diqqət elə, yetir nəzər:
Dimdiyi var, iti xəncər.
Caynaqları daşı deşər,
Hüseyn bəyin xoruzunun.

Dalaşqandı, döyüşkəndi,
Bilir min ingilis fəndi.
Tərifi tutubdur kəndi,
Hüseyn bəyin xoruzunun.

Su qatdışa da aşına,
Xeyrullanın gəldi xoşuna.
Biçaq çəkmədi başına,
Hüseyn bəyin xoruzunun.

Allah saxlar, dəyməz nəfəs,
Qartala yaraşmir qəfəs.
Ay Məhərrəm, burax sərbəst,
Hüseyn bəyin xoruzunu.

Əlini çək, ver bir tumar,
Baxar sənə xumar-xumar.
Əbülfəz beçəsin umar,
Hüseyn bəyin xoruzunun.

KƏPƏNƏK

Bahardır açıb gül-çiçək,
Sevinc ilə vurur ürək.
Səni edir daha göyçək,
Qanadında xal, kəpənək.

Tər axıtdım, cəfa çəkdir,
Bağça saldım, gül də əkdir.
İndi başa çatıb əhdim,
Bağçam geyib al, kəpənək.

Nə ararsan, burda ara,
Uç budaqdən-budaqlara.
Getmə burdan uzaqlara,
İsti yuva sal, kəpənək!

BAHAR GƏLDİ

Şirin-şirin töhfələrlə,
Buđur gözəl bahar gəlir.
Al günəşli səhərlərlə,
Budur gözəl bahar gəlir.

Qaranquşa müjdə verək,
Çəmən gəzək, çiçək dərək.
Dostlar, gəlin deyək-gülək,
Budur gözəl bahar gəlir.


Qar əriyir, torpaqlar yaş,
Bənövşələr qaldırır baş.
Ürək, sevin, fərəhlə coş,
Budur gözəl bahar gəlir.

Getdi çovğun, boranlı qış,
Narin-narin yağır yağış.
Dostlar, gəlin deyək alqış,
Budur gözəl bahar gəlir.

Badamçalar çiçək açır,
Soyuq, çovğun bizdən qaçıır.
Bu şad xəbər ürək açır,
Budur gözəl bahar gəlir.

Dağ başında əriyir qar,
Bağça, bağlar gətirir bar.
Novruz gülü bizə nübar,
Budur gözəl bahar gəlir.

TARİX YAŞAR MİSRALarda, TARİXLƏŞƏR MİSRALAR DA



SƏS VERİRƏM Kİ...

Qışın çilləsində bahar eşqinə,
Tutub Orxanımın totuq əlindən,
Bir gözümüzdə sevinc, birində kədər,
Onun sabahına səs verirəm mən.

Bəli, səs verirəm, səs verirəm ki,
Şəhidlərin qanı yerdə qalmasın.
Qalxsın, pöhrələnsin fidan arzular,
Onları qar, çovğun, ayaz almasın!

Bəli, səs verirəm, səs verirəm ki,
Paslı qandallardan açılsın qollar!
Düzəlsin qaməti "Xudafərin"in,
Arazın üstündən çoxalsın yollar!

Bəli, səs verirəm, səs verirəm ki,
BMT-dən gəlsin xalqımın səsi.
Sönmüş ocaqlardan qalxsın tüstülər,
Didərgin görməyim daha heç kəsi!

Bəli, səs verirəm, səs verirəm ki,
Gülsün aranım da, gülsün dağım da.
"Yersiz gəldi deyə, yerli qaç" - deyən
Bir yağı qalmasın Qarabağında!

Bəli, səs verirəm, elin sərvəti,
Yadların cibinə axıb dolmasın.
Milyonlar yetirən yurdun övladı
Qəpiyə, quruşa möhtac olmasın!

Bəli, səs verirəm, səs verirəm ki,
Ayrılıq sözünü lügətdən atım.
Dilimə, dinimə səd qoyulmasın,
Bəsdir, tapdanmasın mənəviyyatım!

Bəli, səs verirəm, səs verirəm ki,
Azadlıq yolunda halaldır qanım!
Bir də bölünməsin daşım, torpağım-
Gülsün "Gülüstan"sız Azərbaycanım!

Dekabr, 1991

"CƏNGİ" VAXTIDIR

Kəndlər yandı, oğul öldü, ər itdi,
Ağı deyən dilimizdə tük bitdi.
Neyin səsi qara daşı əritdi,
Gəl dəyişək bu ahəngi, vaxtidır,
"Cəngi" çalın, bu gün "Cəngi" vaxtidır.

Türk övladı göz yaşını car etməz,
Ölər, Vətən torpağını xar etməz.
Daşnaqlara "Yetim segah" kar etməz,
Zilə qalxsın "Mahur rəngi", vaxtidır
"Cəngi" çalın, bu gün "Cəngi" vaxtidır.

Başımıza nə gəlmədi "sarı"dan,
Qovduq darvazadan, aşdı baridan.
Yalvarmaqla donuz çıxmaz daridan,
Götür, qardaş, gəl tüsəngi, vaxtidır,
"Cəngi" çalın, bu gün "Cəngi" vaxtidır.

Düşmənləri tanıyırıq haçandır,
Ermənilər qan gördümü qaçandır.
Ruslar bizə gizli silah açandır,
Gəlin kəsek bu xərcəngi, vaxtidır,
"Cəngi" çalın, bu gün "Cəngi" vaxtidır.

Vəhşilikdə çıxarsa da səs-səda,
El məsəlin bir xatırla, sal yada.
Quduranlar qırx gün yaşar dünyada,

Suda sınar su səhəngi, vaxtidır,
"Cəngi" çalın, bu gün "Cəngi" vaxtidır.

Xocalının intiqamın almasaqq,
Bağışlamaz bizi bu daş, bu torpaq.
İynə batırana biz batırmasaqq,
Avazımız yağı rəngi, vaxtidır,
"Cəngi" çalın, bu gün "Cəngi" vaxtidır.

Haray salın bütün kəndə, şəhərə,
Bircə yol var qələbəyə, zəfərə.
Mərd ərənlər süvar olsun yəhərə,
Qırılmasın qoy üzəngi, vaxtidır!
"Cəngi" çalın, bu gün "Cəngi" vaxtidır.

Bu işlərin günahkarı Ayazdı,
Prezidentdir, fəqət ağlı dayazdı.
Qarabağda "qar" yanında "a" yazdı,
Çəkiləsi onun əngi, vaxtidır!
"Cəngi" çalın, bu gün "Cəngi" vaxtidır.

Siyasətdə ulu türkün atası,
Düşmən çətin o dahiyə batası!
Tək Heydərdir dadımıza çatası,
Rəhbər seçək o nəhəngi, vaxtidır!
"Cəngi" çalın, bu gün "Cəngi" vaxtidır.

Mart, 1990

SƏSLƏYİR BİZİ

Ey yurdumun silah tutan ərləri,
Vətən qalib darda, səsləyir bizi.
Soyuq çadırlarda xəstə körpələr,
Donur buzda, qarda, səsləyir bizi.

Yağı öz yurdundan qovan ananı,
Xan Araz körpəsin boğan ananı.
Səni, məni, onu doğan ananı
Axtar, tap, o harda səsləyir bizi.

Kürsü üçün çalışdıqca yarımız,
Talan oldu sərvətimiz, varımız.
Əsir düşdü gəlinimiz, qarımız-
Tapdalanmış ar da səsləyir bizi.

Şən Vaqifin qaş-qabağı tökülüb,
Ələsgərin qəbir evi sökülüb.
Xanqızının gözü yola dikilib,
Dərin intizarda səsləyir bizi.

Ləzgi, talış, udin, salsaın havarı,
Ana yurdun kürdü, tati, avari.
Qayıqçının əldən düşər avari,
Dəli dalgalarda səsləyir bizi.
El nəsli, nə amlı, sal vəsi.
Qandaranın qızı gün yasır dünyada.

Yağı at oynatsa cidir düzündə,
Haqqımız yox yaşayaq yer üzündə.
İstəsək ucalaq dünya gözündə,
Şəhidlik də orda səsləyir bizi.

Bunu aləm bilir olsa da acı,
Qaş-daşı sökülmüş Qarabağ tacı,
İsməti tapdanmış nə qədər bacı-
Ahu qalib torda, səsləyir bizi.

Zəfər eşqi yaman dolub beyninə,
Qorxu, hürkü əsla gəlməz eyninə.
Döyüş libasını geyib əyninə,
Həcər də, Nigar da səsləyir bizi.

Səslənsin BTP, BMP, qrad,
Kəklik kimi qaqqıldasın avtomat.
Qəzəb qılincini yaxşı ovxarlat,
Xəncər, bıçaq, korda səsləyir bizi.

Peyğəmbər təmkinli, imam camallı,
Xətai qeyrətli, dərin kamallı,
Atatürk arzulu, gözəl amallı,
Mətin bayraqdar da səsləyir bizi.

ÖYRƏT

(Akademik Y. H. Məmmədəliyev adına
Naxçıvan Dövlət Universitetinin 30 illiyinə)

Elə bir çıraqsan, gur işığında
Əsərlər yazılır, kitab oxunur.
Zəkadan qurulmuş bir hanasan ki,
İlmələr salınır, xalı toxunur.

Şərqiñ qapısında alovlanan şam,
Qədim Naxçıvana sən şərəf, şöhrət!
Sən ey otuz yaşılı bilik ocağım,
Gələcək nəsilə bunları öyrət.

Arzular çoxalar, dəyişər istək,
Dəyişməz əqidə, saf, təmiz məslək!
Qoy, əssin, haradan əsirsə külək,
Dönüklük öyrətmə, dönməmək öyrət!

Bədən olmasa da Rüstəm Zal kimi,
Yansın el yolunda gur tonqal kimi.
Kömürsüz közərən bir manqal kimi,
Sönüklük öyrətmə, sönməmək öyrət!

Candan əziz bilsin öz yurddasını,
Qorusun, tarixdir-hər yurd daşını!
Ağac bar verdikcə əyər başını,
Özünü, özgəni öyməmək öyrət!
Döyüsdə düşməni salsa yəhərdən,

Qoymasıñ bir daha o qalxsın yerdən.
Kin, nifrat qılınıcı düşməz kəsərdən,
Yağını, düşməni sevməmək öyrət!

Bu qoca dünyanın bir qanunu var:
İnsan bir nöqtədə tutmayırlar qərar.
Alçaqdan ucaya qalxmaq-iftixar,
Ucadan alçağa enməmək öyrət!

Zəngəzur elləri, Göycə mahalı,
Hər daşı, qayası zərdən bahalı.
Təbrizdə toxunur ən gözəl xalı,
Bu Vətən vahiddir, bölməmək öyrət.

Şəhidlik - taleyin uca zirvəsi,
Cəlilin gülüşü, Cavidin səsi,
Anam Mömünənin məgrur türbəsi,
Əbədi yaşamaq - ölməmək öyrət!

Noyabr, 1997

HARAY

Haray, ey insanlar, eşidin, bilin,
Başımdan aşibdir kədərim mənim!
Yatdım yaz nəfəslə dan həsrətilə,
Açılmış bilmədi səhərim mənim.

Gəmim firtınada, sönmüş mayağım,
Hər yerdən üzülüb əlim, ayağım.
Yalnız, ulu tanrıım, sənsən dayağım,
Sənə yetişirmi xəbərim mənim!

Zülm ilə ayrıldı elim elindən,
Müqəddəs dinindən, ana dilindən.
İstədim ağlayım dərdlər əlindən,
Boğuldu boğazda qəhərim mənim.

Sarılar tökdükçə nahaq qanları,
Təbəssüm bürüyür alçaq "yan"ları.
Haray, kainatın mərd insanları,
Toplara tutulub şəhərim mənim!

Dost kimi göstərdi özünü yağı,
Dikib torpağıma gözünü yağı,
İndi açıq deyir sözünü yağı:
"Sənə bal olmalı zəhərim mənim".

De, bunlar faşizmi salmırı yada,
Körpələr, qocalar yaxılır oda.

Haray, Qaçaq Nəbim, yetiş fəryada,
Yəhərdə vurulur Həcərim mənim!

Törənir cinayət, silinir izlər,
Dəhşətdən saralıb solmuş bənzilər.

Haray, okeanlar, haray dənizlər,
Qanla ləpələnir Xəzərim mənim!

Dərələr birləşsə artmazmı sellər,
Tek əl od olsa da meydanda neylər?
Haray, ay obalar, haray, ay ellər,
Birlikdən doğacaq zəfərim mənim!

22 yanvar, 1990

ÇEÇEN QARDAŞIM

Nədəndi bəd gəldi bu ayım, ilim,
Yüksəlir səmaya od dilim-dilim.
Gözünün öünüə gətirməz ölüm;
Düşmənin qanını içən qardaşım,
Allah, Məhəmməd de, çeçen qardaşım.

Qocanı, cavanı sarsıtmayıır qış,
"Öldü var, döndü yox!" Bu səsə alqış!
Silaha sarılan hər kəsə alqış,
Uduzar yurdundan köçən, qardaşım,
Allah, Məhəmməd de, çeçen qardaşım.

fqanı əfqana əzdirən sarı,
Muradın başını üzdirən sarı;
Daşnağı Şuşada gəzdirən sarı,
Dostu düşmənindən seçən qardaşım,
Allah, Məhəmməd de, çəçen qardaşım.

"Gülüstan"ı güllərimi soldurdu,
"Türkmənçay"ı Arazımı dondurdu.
20 yanvar mənə otlar yoldurdu,
Tarixdir hər olub keçən, qardaşım,
Allah, Məhəmməd de, çəçen qardaşım!

Sərtliyində polad nədir yanında,
Mərdliyində comərd nədir yanında?
Türk genidir, dövr eyləyir qanında,
Düşməni xəncərlə biçən qardaşım,
Allah, Məhəmməd de, çəçen qardaşım.

Səngərindir gen dərələr, sərt qaya,
Topları, tankları tökərsən çaya,
Mətin partizanlar gəlirmi saya?
Dağlarda Şamildir neçən, qardaşım,
Allah, Məhəmməd de, çəçen qardaşım.

Sanmasınlar Böyük Turan yatacaq,
Dədəm Qorqud tonqalları çatacaq.
Mərd ərənlər əllərini atacaq,
Olacaqdır yurdun gülşən, qardaşım,
Allah, Məhəmməd de, çəçen qardaşım!

O TAYA MƏKTUB

Arazın ətrafi çımdı,
Gəzəmmirəm yanı simdi.
Bizi ayrı salan kimdi?-
Sən o yanda, mən bu yanda.

Bir almanın parasıyıq,
Nəslimizi danasıyıq?!
Nə vaxtadək yanasıyıq
Sən o yanda, mən bu yanda.

Qüvvətliyəm, qolum bağlı,
Mənzil yaxın, yolum bağlı.
Ürəyimiz həsrət bağlı,
Sən o yanda, mən bu yanda.

Araz, Araz deyə-deyə,
Ah-naləmiz qalxır göyə.
Günahkar sudurmu? - Niyə,
Sən o yanda, mən bu yanda?

Sal daş idik ovulmuşuq,
Oyum-oyum oyulmuşuq,
Soğan kimi soyulmuşuq,
Sən o yanda, mən bu yanda.

Yıxılmışıq, qalxmaliyıq,
İldürüm tək çaxmalıyıq.
Ayrlığı yıxmaliyıq,
Sən o yanda, mən bu yanda.

ARAZ GƏLİR

Dəyişilib indi yolu,
Açılibdır əli-qolu.
Qəlbi təmiz, əli dolu,
Araz gəlir!

İki qardaş xalqın əli,
Yaradıbdır dostluq teli,
Qaranlığı işiq seli,
Araz gəlir!

Keçib dərə, aşib dağı,
Gülşən edib solu-sağı.
Şəhərlərə boyunbağı,
Araz gəlir!

Yolun salıb səhralara,
Qaranlığı yara-yara,
Çevrilməkçün ulduzlara,
Araz gəlir!

Tutubdursa hara üzün-
Yaşıl donlu çölün, düzün.
Yollarına çiçək düzün,
Araz gəlir!

Su gəldikcə bağça-bağça,
Ürəyimiz dönür dağa.
Yeni-yeni bağ salmağa
Araz gəlir!

Səhralara can gətirir,
Ürəklərə qan gətirir.
Xəstəyə dərman gətirir,
Araz gəlir!

DAĞLAR, SÖYLƏ, BU NƏ DAĞDI

Azərbaycan səmasından
Yenə kədər, qüssə yağdı.
Dağlar mənə dağ çəkməzdı,
Dağlar, söylə, bu nə dağdı?

Bayraq edib duman, çəni,
Qanlı tutur yağı səni.
Titrətmirmi ağı səni,
Dağlar, söylə, bu nə dağdı?

Kor etməkçün ana yurdu,
Kafirlər tələmi qurdu?
Namərdmi arxadan vurdu,
Dağlar, söylə, bu nə dağdı?

Yasa batıb elin, dağlar,
Sımmadımı belin, dağlar?!

Tutulubmu dilin, dağlar,
Dağlar, söylə, bu nə dağdı?

Bu dəhşətdən daş oyandı,
Göy güzdək qana boyandı.
Tofiqin nəbzi dayandı,
Dağlar, söylə, bu nə dağdı?

Yer götürməz bu fəryadı,
Alı haray salammadı.
İsmət cavab alammadı,
Dağlar, söylə, bu nə dağdı?

Yardı göyü bu səs, bu ün,
Ana, bacı yolur zülfün.
Hanı Vəli, Vaqif, Zülfün?
Dağlar, söylə, bu nə dağdı?

Yağımı qəddini əydi?!
Özümdən özümə dəydi?
Sən şahidsən, bunlar nəydi,
Dağlar, söylə, bu nə dağdı?

Düşmən sevinməsin əbəs,
Alınacaq qisas, əvəz!
Səndən soruşur Əbülfəz,
Dağlar, söylə, bu nə dağdı?

Noyabr, 1991

TORPAĞA DÜŞMƏSİN BİR DƏ QAN İZİ

Ay ellər, obalar, gözünüz aydın,
Axan nahaq qanlar dayandı bu gün!
Vyetnamlı körpələr top səsinə yox,
Musiqi səsinə oyandı bu gün.

Səngərlər boşaldı, torpaq dil açdı,
Yaşasın səadət, azadlıq deyə.
Topun lüləsindən odlu mərməri yox,
Al-əlvan fişənglər ucalır göyə.

Körpələr əl çalıb, gülsün, oynasın,
Analar gözünün silsin yaşıını!
Toya hazırlaşın nişanlı qızlar,
Atsın ürəyindən hicran daşını.

Hər addım üstündə qan tökən əsgər,
Sənin qazandığın zəfərə alqış!
Zülmət gecələri keşikdə duran,
Zəfərlə açdığını səhərə alqış!

Vyetnam torpağında şadlığa baxın,
Sevincdən yanaqda yaş gilələnsin.
İnsanlar, qoymayın yer kürəsində
Torpağın üstünə odalar ələnsin!

İmzalar atılsın, möhür vurulsun,
Ləğv olsun hidrogen, atom bombası!
Dolanaq dünyani bir səyyah kimi,
Ayda, Venerada quraq kompası.

Topun lüləsindən boru edilib,
Susuz səhralara kanal çəkilsin.
Bu gün manevrlər keçilən yerdə,
Sabah bağ salınsın, taxıl əkilsin!

NOVRUZUM

Gün güne calandı, il başa gəldi,
Arzum ürəyimdə qaldı, Novruzum.
Qışın qarı bu torpağın yorğanı,
Boran məni yayda aldı, Novruzum!

Bilinmədi nə gündüzü, gecəsi,
İşsizlərə iş düzəltdi neçəsi.
Dişsizlərə diş düzəltdi neçəsi,
Koramallar məni çaldı, Novruzum!

Gedə bilsəm, anam kimi qucaqlar,
Hörümçəklər tor qurduğu bucaqlar.
On bir ildə od görməyən ocaqlar
Ürəyimdə qara xaldı, Novruzum!

Torpaq dərdi ürəyimi yaralar,
Qorxuram ki, qaysaq tuta yaralar.

İstəyirəm doğrayalar, yaralar,
Təbib deyir, hələ kaldi, Novruzum!

Yağı heç vaxt yağlıqdan qalmayıb,
"Sal" deməklə qurd qoyunu salmayıb.
Söz qılıncsız hərbdə zəfər çalmayıb,
Bu nə sirdir, nə xəyaldır, Novruzum!

Yurdsuzum var, evsizim var, acım var,
Özgə əldə Qarabağ tək tacım var.
Əsirlikdə neçə anam, bacım var,
Nə çal-çağır, bu nə haldı, Novruzum!

Yaxşı bilir yaxın dost da, yağı da-
Tufan gərək qara çəni dağında!
Hər kəs öz ölüsün ağlar ağida,
Bu ki, məşhur bir misaldı, Novruzum!

Dağlarımı ünüm yetməz, əl çatmaz,
Vətən oğlu Vətənini alçaltmaz!
Torpağı torbayla daşınan yatmaz,
Toplar susub, niyə laldı, Novruzum!

Göyçəmizdə "Göyçəgülü" dillənsin!
Gelişinlə Qarabağım güllənsin!
Laçınimdə al bayrağım yellənsin!
Deyim: bayram-xoş vüsaldi, Novruzum!

20.03.1999.

ÇATIŞMIR

Bu necə taledi, bizi yaradan,
Adam var seçmeyir ağı qaradan.
Adam var səhrada cənnət yaradan,
Barını dərməyə ömür çatışmir.

Kiminin başında zərdəndir tacı,
Kimisi bir qarın çörək möhtaci.
Kiminin qızınca təndiri, sacı,
Kündəsi tükənir, xəmir çatışmir.

Qara yelmi aldı kəkliyin dənin,
Susdu nəğməkarı çölün, çəmənin.
İlməsi sökülr xalı - meşənin,
Qışda yandırmağa kömür çatışmir.

Zülmün də olmazmı həddi, hüdudu?!
Tapdanmış namusu, arı, hüququ.
Ana döşlərinin qurumuş südü,
Sozalan körpəsi əmir, çatışmir.

Sərvətdir, nemətdir daşım, torpağım,
Zəngəzur mahalim, neçə oylağım.
Düşmənə satılıb qızıl yatağım,
Mənimse qanımda dəmir çatışmir.

Adını çekəndə çatlar dodağım,
Pənah yadigarım, Laçın oylağım.

Öz dibinə işiq salmaz çırağım,
Tükənir ağ nefti, sönür, çatışmir.

Boğduq haqq deyənin haqq səsini biz,
İynə tək bəzədik özgəsini biz.
Nəsimi, Füzuli, Babək nəslimiz-
Dönmür məsləkindən ölü, çatışmir.

ÇOXALDI

Yenə ürəyimin ağrısı tutdu,
Başımın dumani, çəni çoxaldı.
Bir nazənin sığal çəkdi saçımı,
Qara tellərimin dəni çoxaldı.

Yerin, göyün, ərşin, kürşün hakimi,
Odlandım allahın evinə kimi.
Sızlədi qəlbimin yaralı simi,
Zil ayağa düşdü, bəmi çoxaldı.

Bir körpə cüyürü gördüm tələdə,
Dən axtaran gözəl kəklik cələdə.
Hansı namərd toxum səpib, hələ də
Ağ ölümlü lalə-zəmi çoxaldı.

Görünən olubdu görünməz işlər,
Hikkədən, əsəbdən qicanır dişlər.
Zərif dodaqlarda süni gülüşlər,
Sürməli kipriyin nəmi çoxaldı.

Sarı bülbül qondu gülün yanına,
Boz qırğı boyadı qızıl qanına.

Telli saz qoşuldu qəm karvanına,
Kədər yükləməyə gəmi çoxaldı.


Bazardı, matahı kimin var, satır,
Kimi alma satır, kimi nar satır.
Kor olum, gözəllər namus, ar satır
Ehtiyac tükənmir, qəmi çoxaldı.

Ürəyi daşların sevdiyi yaza,
Dedilər ki, aşiq bir dastan yaza.
Göz yaşı selləndi sədəfli saza,
Əbülfəz, qəmkeşin cəmi çoxaldı.

02. 2001

Yeni dənizlər hərəkət etməyə qərar
Qızılı - 1992-ci ilin 15. noyabrında
Zərdabın 15. km-dən 100 m yüksəklikdə
Topluqurda (Topluq) əsaslıdır.
Ara illərdən 1992-ci ilə qədər
ebcisi İmran Əliyevin qəbul edildi.
Sonrakı 1993-cü ilin 15. noyabrında
Dənizlər hərəkət etməyə qərar
Sarvat Əliyevin qəbul edildi.
1994-cü ilin 15. noyabrında
Zərdabın 15. km-dən 100 m yüksəklikdə
Dənizlər hərəkət etməyə qərar
Mədrəsinin müdafiəçisi Əliyev
Zərdabın 15. km-dən 100 m yüksəklikdə
Ara illərdən 1992-ci ilin 15. noyabrında
Pərviz Əliyevin qəbul edildi.

DAĞLARI HARAYLA, ÇAYLARI SƏSLƏ, HARAYINA GƏLƏN HARAYÇIN OLAR



DÜNYA

Açılmayıb çox düyünü;
Xidmətində Ayı, Günü.
Eşidilməz səsi-ünü,
Fırlanan bir nərdi dünya.

Fəsl dəyişməz qəlibdir,
Zaman anı müxtəlifdir.
Kim deyir ki, köhnəlibdir,
Hər vaxt təzə-tərdi dünya.

Saymayıb bir sözü hələ,
Yaşarmayıb gözü hələ.
Bükülməyib dizi hələ,
Sözəbaxmaz nərdi dünya.

Görüb, yazıb neçə ədib,
Gözlü gələn gözsüz gedib.
Qova-qova namərd edib
Neçə-neçə mərdi dünya.

Elə bilmə talandı o,
Verdiyini alındı o.
Kim söylədi "yalandı o",
Torpaqlara sərdi dünya.

Əvvəldən belədir həli,
Verməz "o dünya"ya malı.

Kimisinə beçə balı,
Kiminə zəhərdi dünya.

Həm bu gündür, həm gələcək,
Hərdən səni güldürəcək-
Yek istəsən, şəş verəcək,
Altı üzlü zərdi dünya

Azı torpaq, çoxusu su,
Olsayıdı hissi, duyğusu,
Çəkə bilməzdi doğrusu,
Mən çəkdiyim dərdi dünya.

Əbülfəz, ağartma başı,
İstər mahir, istər naşı;
Kim olubsa oyundaşı,
Uduzmayıb nərdi dünya.

AZƏRBAYCAN

Hücum çəkib yadellilər
 Gəldi biri, getdi biri.
 O cəlladlar uzun illər
 Soydu səni diri-diri.
 "Qanlı Yanvar" dəhşətindən
 Qüvvət gəldi qolumuza.
 Şəhid qanı şama döndü,
 Nur çilədi yolumuza,
 Dost-düşməni seçmək üçün.
 Poladinin sərtliyindən
 Qüvvət gəldi biləyimə,
 Uluların mərdliyindən
 Cürət gəldi ürəyimə.
 Füzulinin gur səsiyəm,
 "Vətən" sözü dilimdədir.
 Koroğlunun nəvəsiyəm,
 Misri qılınc əlimdədir,
 Düşməninini biçmək üçün.
 Bir qulaq ver, ana Vətən,
 Ürəyimdən gələn səsə.
 Duymamışam, duymayacam,
 Qızılgülün xoş ətrini,
 Əllərimlə əkilməsə.
 Uymamışam, uymayacam
 Nə şöhrətə, nə də ada,
 Yaşamaram bu dünyada
 Yemək üçün, içmək üçün.

Yeri gəlsə keçərəm mən,
 Hər arzumdan, diləyimdən.
 Əgər qanın azlıq etsə,
 Qan verərəm ürəyimdən.
 Yaşayıram bu ürəklə
 Sağında mən, solunda mən.
 Yeri gəlsə yolunda mən
 Bu ürəkdən keçmək üçün.

NAXÇIVAN

Gözümü açandan vurğun olmuşam,
 Dərənə, düzünə, daşına sənin.
 Pərvanə olsayıdım, səni şam bılıb,
 Dönüb-dolanardım başına sənin.
 Qalxıb Salvartının zirvəsinə mən,
 O gözəl hüsнүнə baxsam, doymaram.
 Sənə layla çalan Xan Araz kimi,
 Gülüstan qoynuna axsam, doymaram.

Fatehlər fəth edə bilməyən yurdum,
 Zaman yaddaşdır hər qalan, daşın.
 Sən Ayla, Günəşlə yaşdaşmışanmı?
 Tarix dərəsindən görsənmir yaşın.

Dahillər yetirən, ey şanlı torpaq,
 Sənət bulağının gözü səndədir.
 Ana məhəbbəti - "Möminə xatun"-
 Memar əcəminin izi səndədir.

Elə bir gülşənsən tükənməz gülün,
Çox solmaz çiçəklər bitirəcəksən.
Kimiyagər Yusiftək, şair Cavidtək,
Hələ çox oğullar yetirəcəksən.

Qoynun cənnət bağı-barlı, bəhərli,
Olubmu bəhərdən doyub gedənlər?
Dünyanın xösbəxtlər xösbəxtləridir,
Səndə bir yadigar qoyub gedənlər!

ŞAHBUZUM

İsti qucağında boyaya çatmışam,
Ey doğma vətənim-anə Şahbuzum.
Adına qoşduğum bu kiçik şeri,
Balandan yadigar sana, Şahbuzum.

Vüqarın, tacındır kəklikli dağlar,
Hər gülündə, çiçeyində ətir var.
Batabata gələn xəstə sağalar,
Bənzəyirsən bir loğmana, Şahbuzum.

Salvartıdır ağ sürülər məskəni,
Könül açır Çinqillinin çəməni.
Zor bulaq tək yaylaq bəzər sinəni,
Cansız gələr burda cana, Şahbuzum.

Bir xalıdır Biçənəyin meşəsi,
Simfoniya yaradır quşların səsi.

Qədim Naxçıvanın dilbər guşəsi,
Nə dönmüsən gülüstana, Şahbuzum.

"Badamlı"n dünyani dolanar, gəzər,
Medallı "Şahbuz"un süfrələr bəzər.
Şah bulağa görməmişəm bir bənzər,
Yolum düşüb hansı yana, Şahbuzum?

Gəzdikcə dağları açılır ürək,
Çoban dodağında səslənir tütək.
"Üç qardaş"da qonaq olduq sübhədək
Gən nəğməli, gənc çobana, Şahbuzum.

Nəbinin oylağı, Fərhad qalası,
Tarixin izini kimlər danası?
Məmməd Araz kimi şair anası
Tanınırsan bu cahana, Şahbuzum.

GÖY GÖL*(Ordubad lövhələrindən)*

Səyyah, "Qapıcığ"ın zirvəsinə qalx,
Orda tez açılır hər yerdən sabah.
Dumandan örpəyin sürüşəndə bax,
Sanarsan üzüyün qaşdı Goy-Göl.

Zərif qönçə ikən solanı görən,
Gerçəyi öldürən, yalani görən,
Neçə-neçə haqsız talanı görən,
Dağların gözünün yaşıdı Goy-Göl.

Dədə Qorqud kimi ozanlar görmüş,
Teymur tək növraqlar pozanlar görmüş,
Neçə Koroğlular, Qazanlar görmüş,
Bu şış qayaların yaşıdı Goy-Göl.

Bir yanda qar yağır çən-duman çöküb,
Bir yanda bənövşə boynunu büküb,
Bir yanda nərgizlər ləçeyin töküb,
Fəsil tanımaqda naşıdı Goy-Göl.

Bir yanda keygidar zirvəyə qonmuş,
Çilçiraq şəlalə havada donmuş,
Heykəltərəş gecə billurdan yonmuş?
İllərdən illərə daşdı Goy-Göl.

Ay doğdu, köksünə ulduz ələndi,
Sonalar hürküsdü, su ləpələndi.

Qayalar titrədi, dağ silkələndi,
Özü bir qranit daşdı Goy-Göl.

Bura fəsillərin birlik ocağı,
Neçə şəlalənin dayanacağı,
Bura bir möcüzə, cənnət bucağı,
Göllərin gözəli, başıdı Goy-Göl.

BATABAT YAYLAĞINDA

Nazlana-nazlana doğan günəşdən
Yenə də hər yana nur ələnibdir.
Onların üstünə şəh daması yox,
Elə bil mirvari səpələnibdir.

Bürüyüb dərəni, təpəni, düzü,
Ürəklər oxşayan ətri güllərin.
Qızların örtdüyü şala bənzəyir,
Kənardan baxanda çətri güllərin.

O göz qamaşdırıb bulaq daşları,
Sanmışam ən parlaq daş-qaslıdır.
Durnagöz bulaqlar qarlı dağların
Sevincdən tökdüyü göz yaşlarıdır.

Gah çoban olmuşam, tütək çalmışam,
Dinləmiş çəmənlər, çiçəklər məni.
Gecələr ulduzlar laylay deyibdir,
Səhərlər oyadıb küləklər məni.

Gah uzun geğələr üstümə qonmuş,
Payızın qirovu, baharın şəhi.
Ömrümün üstünə ömür calanmış,
Üzümə dəydikcə sübhün ilk mehi.

Təzə qar yağanda iz izləməkdən
Kim deyər, kim deyər yorulmuşam mən?
Buranın yazına, yayına deyil,
Qarlı qışına da vurulmuşam mən.

Yolum Elbrusa, Karpata düşsə,
Kazbeki gəzməyə salsam da meyil.
Batabat yaylağı, ömrüm boyunca
Ürəyim bir səndən ayrılan deyil!

KƏKLİK

Qayaların xinasımı,
Ayağının ali, kæklik?
Sandım qəsdən döydürmüsən
Dimdiyinə xalı, kæklik.

Cığaların rəngbərəngdir,
Kim deyər, bu nə bəzəkdir?
De, sənsiz nəyə gərəkdir,
Bu dağların yəli, kəklik?!

Yad əl dəysə yuvasına,
Dözməz onun havasına.

İrs tək verər balasına
Bu qəribə həl, kəklik.

Tüfəngi alıb üzünə,
Ovçu dəyəndə gözünə,
Sipər eyləyər özünə
Kolu, daşı, salı, kəklik.

Bir göz qırpmında oldu,
Qartal bəzəyini yoldu.
Gördüm, gözüm yaşıla doldu
Belə qeyli-qalı, kəklik.

Qoşa uçar, qoşa gələr,
Oxuduqca coşa gələr.
Qaqqiltısı xoşa gələr,
Yüksəldər əhvəli kəklik.

İstər sinəm üstündə gəz,
Məndən sənə xətər dəyməz.
Görüşə gəlib Əbülfəz,
Gəl pozma vüsali, kəklik!

QAYA GƏLİN

(*Salvartıda "Gəlin qayası" adlı qaya var*)

Kökləyib tarını tarzən bulaqlar,
Mügənni kəkliklər coşa gəlibdir.
Salvartı gulləri toya çağırıb,
Lalələr, nərgizlər qoşa gəlibdir.

Dizini qatlayıb geniş dərələr,
Dindirir şəlalə kamançasını.
Əl verib görüşür göydə buludlar,
Hərdən də boşaldır tapançasını.

Papaq aparırımı vüqarlı qartal,
Atını bu dağdan, o dağa çapır.
Dəcəl uşaqlar tək hərdən şimşəklər
Göylərin bağırna fişənglər atır.

Təbriklər göndərir qar talaları,
Səhər küləyilə qövsü-qüzehdən.
Badələr qaldırır gullər, çiçəklər
Qədəhi ləçəkdən, badəsi shəhdən.

Yorulmaq bilməyir çalan, çağırın,
Keçir toy büsətla gecən, gündüzün.
Göy gərdək çəkəndə göy qurşağından
Elə bil həyadan qızarır üzün.

"Gəlin gəlir" deyə səslənir göylər,
Şəhli dumanlar da aşağı çökür.
Açıb ətəyini dolan buludlar,
Gəlinin başına "şirinlik" tökür.

Boynuna saldıığın gəlin çələngin
Hörüb min çiçəkdən, güldən Salvartı.
Sənin gül üzünə zər haşıyəli
Bir ayna tutubdur göldən Salvartı.

Xına da qoyulub əl-ayağına,
Rəngi qırmızıdır xoruz qanından.
Həsədlə baxırlar, qızlar, gəlinlər
Yolları düşəndə sənin yanından.

Kim "Gəlin qayası" adını verib,
Kim sahib çıxıbdı, de, əzəl sənə?
Sən heç bir gəlinə məxsus deyilsən,
Sən "Qaya gəlin"sən, ey gözəl sənəm!

XƏZƏR

İlin hər bir fəslində ad nüvə
Köktay Qış, baharı, yayı, şər.
Volqa, Kür, Ural çayı
Qoynuna qum töksə də,
Yenə, yenə, ey dəniz,
Üzün təmiz, ləkəsiz,
Elə bil ki, aynadır.
Səndə bir gücə bax ki,
Qasırğan, dalğan deyil,
Adı ləpələrin də
Dayazda, ya dərində
Nəhəng gəmiləri də
Atır, tutur, oynadır.
Hər bunları gördükçə,
Deyirəm, mavi Xəzər,
Kaş, mən də sənə bənzər,
Yazıl Yaratmaq üçün,
Sənin kimi dalgalı,
Coşğun dəniz olaydım.
Elin, xalqın yanında
Alnı açıq olaydım!
Qəlbi təmiz olaydım!

VAN GÖLÜ

Novruz günü sahilində dolaşdım,
Sandım yorğun bir sonadı Van gölü.
Ağ ləpələr şirin layla çalırlar,
Vanlılara bir anadı Van gölü.

Sübhan dağlarına söykənib başı,
Ərkivan dağları bir üzük qaşı.
Hər kimdən soruşdum "Neçədi yaşı?"
Söylədilər, "kim sanadı?", Van gölü.

Göl görəndə duyuram ki, göy nədi,
Göycə gölü yada düşdü göynədi;
Elə bilmə yaralarım köhnədi,
Bağrim başı bil, qanadı, Van gölü.

Bulud çökşə yağışın var, dolun var,
Gözəlləri qucmaq üçün qolun var.
Hansı qatdan Xəzərimə yolun var?!
Göy Xəzərin qol-qanadı Van gölü.

Sahilində narbənd əkdir, boy atsın,
Ləpə onu, o, ləpəni oyatsın.
Çobanoğlu saz çaldı ki, o yatsın,
Gah nazlandı, gah oyandı, Van gölü.

Türkün sərvətisən, türkün vari sən,
Türk ilə birlikdə qoşa qarı sən!

Düzmü, bəsləyirsən "canavar"ı sən,
De bir səni kim qınadı, Van gölü?

Türk ərləri "torpaq verməz, can verər,"
Ürəyindən qardaşına qan verər.
Bayrağına şöhrət verər, şan verər,
Zaman türkü çox sınadı, Van gölü.

Söz çələngin rənglərini aradım,
İstədim əksini sözlə yaradım.
Suya baxıb tellərimi daradım,
Elə bildim bir aynadı Van gölü!

21. 03. 1997

Van şəhəri

İber vəg. Van şəhəri
İber vəg. Übənbə - ehsən - bəz - cədəd
Aibənəfəl - mərisiş - cəhd - cəf
Bəz - cəs - Vəhəndək - dilləsd - məməd
Dəvəcəm, nəvi Xəzər, -
Tər mələkətən tərəfən - cələbə - pənəfi
Tər tərəfən tərəfən - qəmən - tərəfən
Həsən - həsən - tərəfən - Xəsətər
Bəz - məy - fənər - ləp - qəsəx - cəd
Ellin, xalqın yəməndə
Məsə vəd, məbədə bəsədən cəməndə
Qəmənəzə - imqələ - o - e - 1
Qəpənəyən - səs - təbə - o - təmən
Bəz - nəy - dəy - ibn - Van
Təs - təs - nəy - dəy - ibn - Van
Təs - təs - nəy - dəy - ibn - Van

BATABATDA

Nə nağıl, nə əfsanədir,
De kim ona biganədir?
Yer üzündə yeğanədir
Üzən ada Batabatda.

Hər çiçəyi gənclik həbi,
Coşur necə şair təbi.
Ot yoldurdu Qaçaq Nəbi,
Bir vaxt yada Batabatda.

"Zorbulağ"ın suyu bumbuz,
Pendir, lavaş, körpə yarpız.
Göbeləyə bir çımdık duz,
Səp, tut oda Batabatda.

Göy kişnər, titrədər yeri,
Havar salar "yaylaq meri".
Qayalardan dönər geri,
Əks-səda Batabatda.

Fatma nənə qurur hana,
Yağış-yağmur yetər sona.
Yaşıl başlı bir cüt sona,
Oynar suda Batabatda.

Əlim bir gözəl əlində,
Bənövşə, nərgiz telində.
Dolaşdığını at belində,
Düşər yada Batabatda.

PLOV TƏPƏ*(Şahbuz lövhələrindən)*

Bu yerlərdə çoxdu sayı,
Təbiətin nadir payı.

Daşanda Naxçıvan çayı,
Ayağını yuyar ləpə
Plov təpə, Plov təpə.

Gələndə ilin baharı,
Torpağın isti buxarı
Duman tək qalxar yuxarı,
Daşlarını öpə-öpə,
Plov təpə, Plov təpə.

Qışda ovu tora düşər,
Kəklik qalxar tara düşər.
Ovçu gözü qara düşər,
Ov sevinər, qəlpə sərpə,
Plov təpə, Plov təpə.

Xan Arazın qolu səndən,
Zəngəzurun yolu səndən.
Sürülər keçər sinəndən
Qabağını çəkər təkə,
Plov təpə, Plov təpə.

Qar-borana dözər kəklik,
Qumsallığı bəzər kəklik.

Çolpasını gəzər kəklik,
Daşdan-daşa səkə-səkə,
Plov təpə, Plov təpə.

Biz nə vaxtdan sənlə yarıq?
Yaxşı bilir Qarniyarıq.*
Oxunmamış qədim tarix,
Oğul istər sökə-tökə,
Plov təpə, Plov təpə.

Gül-çiçəyin qalxsın dizə,
Ətir yaysın çölə-düzə.
Olmayasan səngər bizə!
Sinənə yağmasın qəlpə,
Plov təpə, Plov təpə.

*Qarniyarıq - Şahbuz rayonunun
Kolani kəndi yaxınlığında tədqiqata
ehtiyacı olan qədim yaşayış məskənidir.

PALIDLARI KƏSMƏYİN

Kəsilmiş palidin görçək düzümün,
Axdı yaşı ürəyimə gözümün.
Timsalıdır dəyanətin, dözümün,
Baltalayıb vüqarını əyməyin,
Əl saxlayın, palidlari kəsməyin!

Bu yerlərin şöhrəti o, şanı o,
Ağacların sultani o, xanı o.
Meşələrin ürəyi o, qanı o,
Qara yel tək üzərində əsməyin,
Əl saxlayın, palidlari kəsməyin!

Bu qanundan bütün dünya halıdır;
Göy meşələr elin sərvət-malıdır.
Kənardan bax, bir bəzəkli xalıdır,
Ərişini, arğacını çəkməyin,
Əl saxlayın, palidlari kəsməyin!

Payız saçlarına çəkdimi əlin,
Tökər aram-aram qızıl xəzəlin.
Gözəllərin belə məğrur gözəlin,
Məhv etməklə özünü öyməyin,
Əl saxlayın, palidlari kəsməyin!

Əkməsən də bircə ağaç, tala sən,
Kim istər ki, od-ocaqsız qalasan.
Ocağına söyüd, qovaq qala sən,

Meşələrin kəssəniz də hər nəyin,
Əl saxlayın, palidlari kəsməyin!

Aləm bilir, tünd rəng yoxdur qaradan,
Məşəqqətlər çıxacaqdır aradan.
And verirəm, siz olasız yaradan,
Bu sözündən inciməyin, küsməyin!
Əl saxlayın, palidlari kəsməyin!

EL ARANA QAYIDANDA

Buludların gözü dollar,
Çiçəklərin rəngi solar,
Ağaclar saçını yolar,
El arana qayidanda.

Çatılar dağların qaşı,
Qüssədən ağarar başı,
Yol gözləyər ocaq daşı,
El arana qayidanda.

Üstündən ki, gedər qonaq,
Qəmli-qəmli axar bulaq.
Meydan açar boz yalquzaq,
El arana qayidanda.

Duman yurda karvan çəkər,
Yağış kəsər, dolu tökər,
Kəkliklər boynunu bükər,
El arana qayıdanda.

Qalxar payız göbələyi,
Görməz xallı kəpənəyi,
Sıxılar qartal ürəyi,
El arana qayıdanda.

Payız gülü - ömrü gödək,
Çöbanlara əl edərək,
Getmə deyər yaşıl güzdək,
El arana qayıdanda.

Dözə bilməyib insansız,
Bulaq üstə solar yarpız.
Süst dayanar canlı, cansız,
El arana qayıdanda.

Payız sığışır pıroq-tezəs Höglə
Tökər kəsər, abayıq şəhərin Hölgə
Gözəllərin belə məşhur rəzvə
Mərpəcəpətibəy iżəmənliliğin
Əl vaxtıñud təstil məşvələris Hölgə
... rəxarıplıq xələt işçərə nəbys Hölgə
Əkinəmən, abıtsıhıqap işçərə işçərə
Kömətər kl, adı-əsəqər qadısqər
Ona qızına qızı, qızına qızı son,

SALVARTIDA

Yolun düşsə bahar fəsli,
Coşar ürək Salvartıda.
Mərd çobanlar asta-asta,
Çalar tütək Salvartıda.

Sular daşdan axar gələr,
Qayaları yıxar gələr.
Telinə gül taxar gələr,
Gözəl, göyçək Salvartıda.

Rast gələrsə bir ovçuya,
Min cür qorxu duya-duya,
Balasıyla cumar suya,
Bala ördək Salvartıda.

Başı üstdən eksilməz qar,
Ətəyində min büsat var.
Axtaranlar inan tapar,
Solmazçıçək Salvartıda.

Oyanmışam səhər sübhədən,
Dağ yuxarı çekilir çən.
Gözləyirəm, yar, səni mən,
Gəl, görüşək Salvartıda!

MEŞƏLƏR

Soyunub yenə də aq xalatını,
Büründün yaşıla, ala, meşələr.
Açmışan qoynunu bir ana kimi,
Quşlar da qoynunda qala, meşələr.

Gəlib al günəşli baharın sənin,
Açılan bənövşə nübarın sənin.
Hələ tam getməyib o qarın sənin,
Qar görünür tala-tala, meşələr.

Buludlar üstünə göydən nur səpir,
Hər güldən, çiçəkdən duyulur ətir.
O min cür yarpaqdan tutduğun çətir,
Bənzeyir bəzəkli şala, meşələr.

Hərdən sərin-sərin küləklər əsir,
Dolular, yağışlar aramla kəsir.
Yuvasız quşların yaman tələsir,
Qoynunda bir yuva sala, meşələr.

Özgə gözəlliyi vardır hər çağın,
Baharda qaynayır neçə bulağın!
Hüsnünü bəzəyən yaşıl yarpağın
Kim istər vədəsiz sola, meşələr?!

QAYALAR

Koroğlu görkəmin, Nəbi vüqarın
Düşmənin bağrını sökər, qayalar!
Elin sərvətinin, elin varının
Sanki keşiyini çəkər qayalar.

Bəzən keçilməyən səngər olub o,
Bulud tək boşalıb, bəzən dolub o.
Yayda pul-pul olub, qışda donub o,
Kim görüb, yorulub çökər qayalar.

Yaşıl çəmənlərin rəngi soldumu,
Elləri arana yola saldımı,
Elə ki, hiss etdi o tək qaldımı,
Qaşın-qabağını tökər qayalar.

Qartal söyləyəndə oyanıb meşə,
Dibində boynunu büküb bənövşə.
Elləri gözləyər hər vaxt, həmişə,
Gözlərin yollara tikər qayalar.

Güneyin dolanıb, adla qüzeyə,
Demə, gül-ciçəyə bürünsün deyə,
Əzmli, vüqarlı görünsün deyə,
Arxasın daqlara söykər qayalar.

YADIGAR

Kəndimizdə bir bulaq var,
Adı "Tamam bulağı"dır.

Onun üstə kölgə salan
Bir söyüdün budağıdır.

Tamam adlı bir qız qazmış,
Dağ döşündə bu bulağı.
Sevgilisi Zakir isə,
Yerə sancıb bir budağı.

Demişdir ki, əziz Tamam,
Qoy yadigar qalsın bizdən.
Bu bir bulaq, bu bir budaq,
Bizim təmiz eşqimizdən.

Budağın göy yarpaqları
Bahar açdı, payız soldu.
İllər gəlib keçdi belə,
Böyüüb bir söyüd oldu.

İndi qızlar dincəlirlər,
Yayda sərin kölgəsində.
Zakirinsə adı qalır,
Bu söyüdün gövdəsində.

Bulağın saf suyu indi,
Axıb gedir uzaqlara,
Tamamin da adı düşüb,
Dodaqlardan-dodaqlara.

Əsr gəlib keçsə belə,
Bu yadigar qalacaqdır.
Gəlib burdan su içənlər
İki gənci anacaqdır.

Deyirəm ki, ay sevgilim,
Bir de görək, biz nə edək?
Kəndimizdə bundan gözəl,
Bir yadigar qoyub gedək!

BATABAT MEŞƏSİNDE

Tarixlərin izi var,
Şairlərin sözü var,
Bulaqların gözü var
Batabat meşəsində.

Palıdlar var yüz yaşı,
Buluda dəyir başı.
Görüb pələng savaşı
Batabat meşəsində.

Yarpaqlar piçildaşar,
Sanarsan nəgmə qosar,
Qocalar cavanlaşar
Batabat meşəsində.

Səngəri, qalası var,
Yahı var, talası var.
Göygölün balası var
Batabat meşəsində.

Budaqlar çətir tutar,
Əyriqardan getməz qar.
Çəmən min rəngə çalar
Batabat meşəsində.

Nəbinin harayı var,
Fərhadın sarayı var,
Dağların alayı var
Batabat meşəsində.

Arayır kitabları,
Alimlər gecəyari.
Öyrənir ulduzları
Batabat meşəsində.

Bulud dağları öpər,
Duman mirvari səpər,
Təbiət tablo çəkər,
Batabat meşəsində.

Təbiəti sevən kəs,
Bu yerləri dolan, gəz,
Balta, tüfəng işləməz,
Batabat meşəsində.

BU DAĞLAR AĞLATDI MƏNİ

Pozulubdur təbiətin naxışı,
Kədərlidir qayaların baxışı,
Ağı dedi bulaqların axışı,
Yerimdən oynatdı məni, ay Allah!
Bu dağlar ağlatdı məni, ay Allah!

Pəri çinqılına pəri gəlmədi,
Yağı kəsdi yolu, bəri gəlmədi.
Şəhid oldu oğlu, əri gəlmədi,
Qəm gölünə atdı məni, ay Allah!
Bu dağlar ağlatdı məni, ay Allah!

Qonaqgörməz əziz qonaq görmədi,
Qız-gelinlər əvəliyin hörmədi.
Nəmi qurub, südü qaymaq sərmədi,
Kim belə alçaldı məni, ay Allah!
Bu dağlar ağlatdı məni, ay Allah!

Alagöldə yaylamadı elləri,
Qan qoxuyur Çiçəklinin gülləri.
İşıqlıdan gəlmir işiq selləri,
Zülmətlərə qatdı məni, ay Allah!
Bu dağlar ağlatdı məni, ay Allah!


"Əyriqar"da qar üstə qar qalandı,
"Çalbayır"da neçə arxac talandı.
İndi bildim, o dostluqlar yalandı,
"Yad yaman aldatdı məni", ay Allah!
Bu dağlar aldatdı məni, ay Allah!

Salvartıdan "Ölidaşı" görünür,
"Üçtepeler" çen-dumana bürünür.
Qəvi düşmən Yazı səmtə surünür,
Eylə bir Ağ ath məni, ay Allah!
Bu dağlar ağlatdı məni, ay Allah!

Tanrı, məni salma düşmən girinə,
Mehriban et xalqımı bir-birinə!
Qurbanım var ulu Qırqlar pirinə,
Bu arzuma çatdır məni, ay Allah!
Bu dağlar ağlatdı məni, ay Allah!

Jyun, 1996

DOSTA DOST SÖZÜ VAR, DÜŞMƏNƏ DÜŞMƏN



SÖZ DÖYÜŞÜNƏ

(Maarif Təmkin-şair dostum Əbülfəz Muxtarogluna)

İlham həvəslənir, payını verir,
Qələmlə varağın öz döyüşünə.
Zimistan yazını, yayını verir,
Ocaq döyüşünə, köz döyüşünə.

Bir həvəs səsləyib günün ağını,
Axtarsa ömrürün şirin çağını.
Təbimin dağlarla tutuşmasını,
Vermərəm dünyanın yüz döyüşünə.

Yönü tuş olsa da hiyləyə, bədə,
Sözünü deməyə qorxsa da vədə.
Ovunu axtarıb uca zirvədə,
Qartal öyrənməyib düz döyüşünə.

Gileydən, töhmətdən yan keçəmməsə,
Sevgidən, istəkdən don biçəmməsə,
Eşqinə Kərəm tək and içəmməsə,
Heç kim dözə bilməz göz döyüşünə.

Təmkinəm, min nəgmə oxuyub dilim,
Haqqın dərgahına bağlanıb belim.
Gözəl şair kimi, Əbülfəz müəllim,
Səni çağırıram söz döyüşünə.

ŞAİR DOSTUM TƏMKİNƏ CAVAB

İlham pərim, hayandasan, gəl görək,
Dost bizi çağırır söz döyüşünə.
Gəl, söz gülşənidən bir çələng hörək,
Bəxş edək qalibin öz döyüşünə.

Bu dünya haqqında düşünsək dərin,
Döyük meydanıdır xeyirlə şərin.
Yazın ilk günləri olşa da sərin,
Günəş qalib gəlir buz döyüşünə.

Meydanda at ilə gedirsə cəngi,
Möhkəm olmalıdır manqır, üzəngi.
Dəmir geyinsə də Ərbəzəngi,
Dözdü Şah İsmayııl qız döyüşünə.

Ər gərək meydanda bərkiliyə, bişə,
Hər kiçik döyüşdən düşməz təşvişə.
Arxadan vurmaqdır namərdə peşə,
Qurbanam mərdlərin üz döyüşünə.

Yaradan hökmüdar dəyişməz qəti,
Dünyanın dünyaya keçməz sərvəti.
Beş arşın ağ bəlkə ola qismətin,
Əbülfəz, hazır ol bez döyüşünə.

ACI HƏQİQƏT VAR ŞİRİN GÜLÜŞDƏ

Aşıq Aydin, toyünüza gəlmışik,
Cibimiz boş, üzümüsə qaradı.
Sabir babam necə gözəl deyibdi:
Bu "Adəmi adam edən paradı".

Elin adətini pozmaq çətindi,
Yamanı yaxşıya yozmaq çətindi.
Bu gün gördüyüni yazmaq çətindi,
Baxma ki, fikrimiz aşikaradı.

Zamandan şikayət bize qalmayıb,
Tökülən qab heç bir zaman dolmayıb.
Söz deməklə, vallah, dərd azalmayıb,
Açsan ürəyimi tamam yaradı.

Geyinib - gecinib toy adamları,
Yaman şuxlandırib toy, adamları.
Gənclik həvəsilə sözür bir qarı,
Adın sordum, söylədilər Saradı.

Zülalın səsindən, sazdan doymadıq,
Nərimanın zurnasıyla oynadıq.
"Naxçıvan"dan vurduq, kəsir qoymadıq,
Dedik, bəlkə, cənnət elə buradı.

Dilsizə dil verdi Nəriman necə də,
"Aylı gecə" çaldı aylı gecədə.
Karvanını çəkib getdi gecə də,
Soruşmadıq bu səfəri haradı.

Hərdən şabaş xəzəl kimi tökülür,
Gəlinlə bəy şabaşlara bükülür.
Baxıram ki, bizə gözəl dikilir,
Bizdəsə minlik var para-paradı.

Xatirə qız xatirəyə dönəməsin,
Alovlanın sənətində sönməsin.
Zənguləsi zirvələrdən enməsin,
Səsi şirin, özü bir ayparadı.

Ay səmada, Humay toyda süzüncə,
Buludlardan ağ mirvari üzüncə.
Təzə bəyin kəmərinə düzüncə,
Axşam mehi saçlarını daradı.

Uca tutub mədəniyyəti, maarifi,
Arif müəllim -ariflərin arifi.
"Baş Saritel" sehirlədi Arifi,
Mizrabla sim gör bir nələr yaradır.

Toyda süzən gözəllərin ədasi,
Hünər bəyin zənguləsi, sədəsi.
Sağlıq dedi Akif, - o toy babası,
Hər cümlənin mübtədəsi yar adı.

Yalana, şöhrətə, pula uymayan,
Övladının cəfasından doymayan.
Gənclikdə çox sözə məhəl qoymayan,
Nəriman hər sözdən məna aradı.

Dağ qızının yanağından od alib,
İlk eşqindən xatirəndə nə qalib.
Aşkar, gizli görüşünqdən söz salıb,
Ülvi bizim işimizə yaradı.

Siyahi yazana yanaşıl hərə,
Yazdırır adını "Yaddaş - dəftər"ə.
Əbülfəz düşündü yüz yol, min kərə,
Gördü ki, bu şerin yeri oradı.

01.08.2000.

ATA ARZUSU

*Böyük Vətən Müharibəsində əsl qəhrəman kimi vuruşaraq
iki əlini itirən, qazandığı orden və medalları sinəsində qırurla
gəzdirən, Şahbuz rayonunun Biçənək kəndində yaşayan Rəhim
Rəhimova ithaf*

Bir oğlan uşağı əlində çıçək,
Atanın yanına qaçıb sevincək:
-Alın, nə gözəldir, qoxlayın, ata!
Anamla getmişdik biz Batabata.
Oradan dərmışəm bu çıçəkləri,
Hələ solmayıbdır, bax, ləçəkləri.
O çıçək dəstəsi qaldı havada,
Uşaq peşman oldu tutduğuna da.

Düşündü: atamın əlləri varmı?
Əlsiz bu güləri almaq olarmı?
Bəs hanı o əllər, hanı o əllər,
Hanı o qüvvətli, güclü biləklər?
Alaydı oğlunun gül dəstəsini,
Basayıdı bağırna öz körpəsini!
Bəkə o, anadan əlsiz doğulmuş?
Yox, yox, mən söyləyim, ona nə olmuş.
O gün ki, vətənə soxuldu yağı,
Rəhimin cəbhədən gəldi sorağı.
Toplar lüləsinin altında yatdı,
Mərmiylə doldurdu, düşmənə atdı.
Düşmən səngərini vurdu, uçurdu,
İllərlə düşmənlə üz-üzə durdu.
Nə doyunca yatdı, nə də dincəldi,
Neçə yol ölümlə üz-üzə gəldi.
O, azad eyləyib öz diyarını,
Qaytardı geriyə ilk baharını.
De, düşmən qanından doymaqları?
Dostu dar ayaqda qoymaqları?!
Azad elədikcə dost ölkəsini,
Medallar bəzədi gen sinəsini.
Söylə, yadindamı, ey Çex torpağı,
Güllər açılmamış solur yarpağı.
Söylə, yadindamı o çağlar, Neva?
Qəlbinə vurulan o dağlar, Neva!
Üstünə göylərdən od ələndiyi,
Mavi sularına qan ciləndiyi.
Rəhim də burada üç yara aldı,
Rəngi yarpaq təki soldu, saraldı.

*** *** ***

Böyük xəstəxana, neçə yaralı,
Yatur vətənidən, eldən aralı.
Odur, çarpayıda yatan o xəstə,
Rəhimdir uzanıb arxası üstə.
Rəngində qalmayıb qan nişanəsi,
Gör necə təngiyir onun nəfəsi.
O al yanaqları solmuş, saralşmış,
Yoxsa ki, üstünü ölümmü almış?
Yox, yox, odur baxın, açır gözünü.
Əlləri kəsilmiş görcək özünü,
Az qalır yerindən çıxsın gözləri.
Deyir həyəcanla o, bu sözləri:
Ah, hanı əllərim, hanı əllərim,
Sildimi tökülən qanı əllərim.
İndi də dolmuşdu ata gözleri.
Bax bu son sözləri, bu son sözləri,
Dedi öz-özünə ata indi də,
Doğma balasını diksindirdi də.
-Ata, üzündəki həyəcan nədir?
Söylə, ölüm nədir, söylə qan nədir?
Burda ki, kimsənin tökülmür qanı,
Sevir qardaş kimi insan-insanı.
Ölüm, qan bunları gördüm mən, oğlum.
İstərəm bunları ancaq sən, oğlum,
Kitablarda oxu, kinolarda gör.
Get oğlum, çiçək dər, oyna, çələng hör,
Qoy qəlbin həmişə şad olsun, oğlum!
Ölüm, qan ruhuna yad olsun, oğlum!

May, 1980

ZARAFATYANA

(*Dostum Fərman Məmmədovun
50 yaşı münasibətilə*)

Şux cavansan əllisində,
Ov vurursan bərəsində.
Bizim Kükü dərəsində
Bir dənəsən, Fərman qağa.

Dostunu çağır köməyə,
Xoşu var baliq yeməyə.
Gözel sağlıqlar deməyə
Yeganəsən, Fərman qaşa.

Gülsün torpaq, gülsün vətən,
Sağlam olsun ürək, bədən.
Qara saçə məhəbbətdən
Qoy düşsün dən, Fərman qaşa.

Çırmalayıb qollarını,
Say Amerika dollarını.
Görüm ömür yollarını.
Almasın çən, Fərman qaşa.

Saf ürəyin vursun haqla,
Əbülfəzi tez-tez yoxla.
Hesab-kitabı düz saxla
Gəlməsin kəm, Fərman qaşa.

İyun, 1998

BUŞ HUMANİZMİ

Haraya gəlibdir, harayçıya bax,
Dünyaya səs salan qaraçıya bax.
"Kuveyt tezliklə azad olacaq",
Yaydı hər tərafə xoş humanizmi,
Bir baxın, necədir Buş humanizmi.

Köçəri durnanı çəməndən etdi,
Vətənli ərəbi vətəndən etdi,
Minlərlə başları bədəndən etdi.
Axıtdı gözlərdən yaş humanizmi,
Bir baxın, necədir Buş humanizmi.

Xilaskar saysa da üzdə özünü,
Gizlədə bilməyir əsil üzünü.
Ərəbin neftinə dikib gözünü,
Axtarır qiymətli daş humanizmi,
Bir baxın, necədir Buş humanizmi.

Arif gərək bu dəmləri analar,
Yas saxlayır bütün ərəb analar.
Qara geydi yaşıl başlı sonalar,
Belə qarşılıdı quş humanizmi,
Bir baxın, necədir Buş humanizmi.

Küveyt torpağına mərmi tökülür,
İraqda körpülər, yollar sökülür,
Ağ evdə çoxunun gözleri gülür,

Asılıb qəlbində daş humanizmi,
Bir baxın, necədir Buş humanizmi.

Yaralı durnalar solmuş bağdadır,
Ay eşidən, ərşə qalxan fəryadı,
Qoymayıñ məhv olsun cənnət Bağdadı,
Gəlmir heç ölçüyə tuş humanizmi,
Bir baxın, necədir Buş humanizmi.

Hələ təkəbbürə, qeyrətə bir bax,
Dünyaya hədəfdir bir ovuc torpaq.
Üzür qan içində saralmış yarpaq,
Yoxsa dondurubdur qış humanizmi,
Bir baxın, necədir Buş humanizmi.

Bitib tükənməzmi insanın səbri,
Toplara tutulur Füzuli qəbri.
"İstiykən döyərlər", - deyirlər dəmri,
Salmasın kimsəni çəş humanizmi,
Bir baxın, necədir Buş humanizmi.

Sən özün şahidsən, ey böyük Allah,
Özündən gücsüzə zor edir, vallah.
Bü gözülü dünyani kor edir, vallah,
Düzəltmək istərkən qaş, humanizmi.
Bir baxın, necədir Buş humanizmi.

Fevral, 1991

AQANBEKYANA MƏKTUB

Nədən toxusan da hiylə torunu,
Bu tora heç kimi sala bilməzsən!
"Yenidənqurma" da ad versən buna,
Bu yolda qələbə çala bilməzsən.

Coxunun gözünə girə bilərsən,
Parisdə, Londonda hürə bilərsən,
Qulağının dalını görə bilərsən,
Amma Qarabağı görə bilməzsən!

Ustasan, yamarsan qarani ağa,
Təzə ad verərsən təpəyə, dağa.
Ancaq dil uzatma sən Qarabağa,
O, xam xəyalındı "höرə" bilməzsən.

Gözünə durmurmu o duz, o çörək,
Səni xəyallara aparır külək.
Öz ana dilini bilmədiyin tək,
"Milli qəhrəman" da ola bilməzsən!

Eşitsin qoy arxan-o, mister, o, ser,
Min bir "Ocaq" oxu, min intervü ver.
Səsini eşidər yalnızca "derder",
Sən xalqın qəlbində qala bilməzsən.

Bir el məsəlini sən elə sırga,
Boz eşşək harada batsa palçıga,

Bir daha oradan getməz, ay dişa-
Sən burdan asan yol sala bilməzsən!

Qohumla, qardaşla daim varam mən,
O tayla, bu tayla bəxtiyaram mən.
Çingizi, Oljası haraylaram mən,
Sən bir deşik qabsan dola bilməzsən!

Dövran dəyişməyir öz gərdişini,
Varaqla tarixi, bil, keçmişini.
Türk babam çəkibdi zəhər dişini,
Sən dişsiz ilansan, çala bilməzsən.

1999

Beləyin nüfuzunu - dövran
Varaqla tarixini
Türk babam
Sən dişsiz ilansan

Vətənə
"Mələk" - 1999

Beləyin nüfuzunu - dövran
Varaqla tarixini
Türk babam
Sən dişsiz ilansan

Deşik qabsan dola
Gəldim emsəsə
Yazan
Sən vətən
Onda bir xəyanət varsa Vətənə
Qoyun polşası
Yoxsa
Zəpən

"ULU DƏDƏ" YƏ CAVAB

(1991-ci il yanvar ayının 31-də)

"Fəryad" qəzetində Ulu Dədə imzası ilə
H. Əliyevə həcv yazılmışdı

Sən dədə deyilsən, gədəsən, gədə!
Dədələr haqq-sayı itirməyiblər.
Dərisi soyulub, əti kəsilib,
Dillərinə yalan gətirməyiblər.

Ululuğun yoxdur, ulamağın var,
Kiminsə qapısın sulamağın var.
Yuxarıya quyruq bulamağın var,
Ulular yarınmaq götürməyiblər.

Utanma, açıq yaz, el bilən adı,
Bir güldür üstünə qohumu, yadi.
Səni dərc edən də sən ağıldadı,
Yəqin sözlərini bitirməyiblər.

Deyəsən, tor görür gözlərin, hərif,
Gör kimə tuşlanıb sözlərin, hərif.
Yoxsa, döyəclənir dizlərin, hərif,
Sevin ki, hələlik bükülməyiblər.

Yoxdur damarında əsl türk qanı,
Utanma anandan soruş atanı.
Tanı vətənini yada satanı,
Onlar ki, göylərə çəkilməyiblər.

Yamanca üz yırtıb, salırsan haray,
Demirsən qapılar açılar tay-tay.

Soxular gözünə çox zavod, saray,
Bunlar ki, yerindən sökülməyiblər.

Sən o ulu tanrı, səni yaradan,
Gözlərin seçirmi ağı qaradan?
Kim oldu Bakını təzdən yaradan?
Bunu ki, kağıza köçürməyiblər.

Səni doğduğuna anan peşiman,
Rəhbər, ata bilir onu hər insan.
Çünki xeyli vaxtdır tarix və zaman
Belə bir sərkərdə yetirməyiblər.

Sənin kimilərə ağır daşdır o,
Vətənçün İsmayııl, Qızılbaşdır o.
Atadır, ülvî bir vətəndaşdır o,
Dağlar da belə gül bitirməyiblər.

Yaxşı sil gözünü, Nehrəməliyə bax,
O düzü-düz görür, dağları da dağ.
Yırtsa da qarnını sənin tək sarsaq,
Onlar soy-kökünü itirməyiblər.

Onda bir xəyanət varsa Vətənə,
Qoy onun yerinə ar olsun mənə
Yoxsa, Xudayarın...
Zopanı əllərdən ötürməyiblər.

DOSTUM DILSUZA MƏKTUB

Şükürlər edirəm ulu Tanrıya,
"Bagımsız" dövlətik, bagımız yoxdu.
Sovulmuş bostanıq, peşarlanmışıq,
Meyvəmiz dərilib, tağımız yoxdu.

Gətir xəyalına Yanvari bir anı,
Dözmür vəhşiliyə, qanlara insan.
Alma istəyəndə balaca Orxan,
Dilə tuturam ki, bagımız yoxdu.

Nə zaman ki, bir olubdur sözümüz,
Can demişik özümüzə özümüz!
Güclü olub, qatlanmayıb dizimiz,
Onda Xocalı tek dağımız yoxdu!

Dönüb "bəy" olubdu dünənki "yoldaş",
Xalqın sərvətini eyləyir daşbaş,
Vaqifin gününə düşmüşük, qardaş,
Vallahi, bayramlıq çağımız yoxdu.

Çoxları sözünün üstə durmadı,
Zəhmət çəkib halımızı sormadı.
Yediyimiz vermişeldi, yarmadı,
Çoxumuz xəstəyik, sağımız yoxdu.

Adətdir işləyib iliyə, qana,
Əyin təzələnə, gərək od yana.
Qardaş - Dilsuz, yeddi ləvin bir yana,
Plov da süzməyə yağımız yoxdu!

Mart, 1991

MEHDİ USTANIN

(Naxçıvan şəhərində çəkməçi işləyən
Mehdi ustani tanımayan yoxdur)

Zəhmətindən artıq qazanc istəməz,
"Sağ ol"dur daşbaşı Mehdi ustani.
İnsafdan, mürvətdən çıxara bilməz,
Dünyanın çəş-başı Mehdi ustani.

Kasib sevindirər iynəsi, bizi,
Açılar ürəyi, gülümşər üzü.
Ayaqyalın görsə bir körpəmizi,
Düyünlənər qaşı Mehdi ustani.

Şirin sağlıqlara vurar həmişə,
Haqın tərəfində durar həmişə,
Çox kamil bələddir seçdiyi işə,
Görməyiblər naşı Mehdi ustani.

Gözəl görüb haldan-hala düşübmü?
İmtahanda sərt suala düşübmü?
Dost yolunda qalmaqala düşübmü?
Ağarıbdır başı Mehdi ustani.

Gül açsin bağçası, bar versin bağlı,
Qovulsun yurdundan erməni-yağı!
Qurban kəsəcəkdir zəfər qabağı,
Bacısı, qardaşı Mehdi ustani.

Üzü el yanında paklıqda qardır,
Sənəti ömürlük sərvətdi,vardı.
Bu da Əbülfəzdən bir yadigardır,
Saxlasın yaddaşı Mehdi ustanın.

SADIQİM*Nəvəm Sadıqə*

Xəbər tutub müştuluğa gələnlər,
Sevincimi mənim ilə bölənlər!
Təkcə mənim nəvəm deyil, bilənlər,
Ürəyimin parasıdır Sadiqim,
Türk oğlu, türk balasıdır Sadiqim!

Şükür haqqı, hər əzasın düz verib,
Zəka verib, şirin dilə söz verib.
Babasına oxşayan qaş-göz verib,
Soyun yada salasıdır Sadiqim,
Türk oğlu, türk balasıdır Sadiqim!

Özü sevməz heç bəzəyi - düzəyi,
Evimizin musiqisi, bəzəyi.
Nənəsinin ürəyinin özəyi,
Gözlərinin qarasıdır Sadiqim,
Türk oğlu, türk balasıdır Sadiqim!

Bala badam, nəvə badam içidir,
Şirinlikdə beçə balı nəçidi?

Keçəcəkdi keçilməyən keçidi,
Zirvələrdə qalasıdır Sadiqim,
Türk oğlu, türk balasıdır Sadiqim!

Totuq əlin öyrədəcəm silaha,
Son qoyacaq bu kədərə, bu aha!
Torpagımız tapdanmasın bir daha,
Hərbdə zəfər çalasıdır Sadiqim,
Türk oğlu, türk balasıdır Sadiqim!

Zirvəsidir mərd adının, sanının,
Bu torpağın şərəfinin, şanının,
Yerdə qalan neçə şəhid qanının
İntiqamın alasıdır Sadiqim,
Türk oğlu, türk balasıdır Sadiqim!

Qoruyacaq vətənini gözü tək,
Ürəyinin alovu tək, közü tək.
Yenilməyən ərlər ilə, özü tək
Azərbaycan qalasıdır Sadiqim,
Türk oğlu, türk balasıdır Sadiqim!

NIYƏ GƏLMƏDİN

*Batabat yaylağının el sənətkarı, mərhum
Misirxan İsayevə məktubu*

Təbiət vurğunu, gülür təbiət,
Bəs ilham almağa niyə gəlmədin?
Enli kürəyini dağa söykəyib,
Xəyala dalmağa niyə gəlmədin?

Əziz Misirxanım, təessübkes balam,
Axı yubanmazdın ildə heç, balam.
Çatıb "Hacallı"ya neçə köç, balam,
Yurda yaylamağa niyə gəlmədin?

Bəlkə, incimisən dilimdən mənim?
Ətir duymadınmı gülümdən mənim?
Qovulur sonalar gölümdən mənim,
Hay-haray salmağa niyə gəlmədin?

Bəlkə bir dərdin var geniş sinədə,
Bilirsən təbibəm, loğmanam mən də.
Sağalmaz dərdlərin dərmanı məndə,
Sən şəfa tapmağa niyə gəlmədin?

Gəl, qırçın ləpələr laylanı çalsın,
İç bulaq suyundan, yanğın azalsın.
Sazın, balabanın səsi ucalsın,
Dərd-qəmi atmağa niyə gəlmədin?

Yolunu gözlədi güllük, çiçəklik,
"Nəbi balkonu"nda xinalı kəklik,
"Fərhad evi"n gül-ciçəklə bəzədik,
Qonağım olmağa niyə gəlmədin?

Enişli, yoxuşlu, düzən günləri,
Döşünə gül-ciçək düzən günləri,
Gözəllər öündə süzən günləri,
Yadına salmağa niyə gəlmədin?

Gülləndi dağların yalı, qaşı da,
Zurna səsi dilləndirər daşı da.
Dəstə tutub gözlər yallıbaşı da,
"Köçəri" çalmağa niyə gəlmədin?

Bəzəkçilər bəzədirər gəlini,
Xinaladı ayağını, əlini.
Böyük qaynı bağlamışdı belini,
Gəlin aparmağa niyə gəlmədin?

Açıq dəstərxandır hər yastan, hər gəz,
Şiş kabab, bozartma soyumurmu bəs?
Şərəfinə sağlıq deyir Əbülfəz,
Badə qaldırmağa niyə gəlmədin?

09.05. 1996
*O günlərdə erməni qudlurları Batatati
top atasına tutmuşdular

AŞIQ ALQAYITA

Səfa gətiribsən Nəqş-i-cahana,
Alqayıt, sazinin telinə qurban.
Qorqud yadigarın çıxar köynəkdən,
Gülləndir, məclisin gülünə qurban.

Yağıya hədəfdir bu dərə, bu düz,
İllərin, ayların yorğunuyuq biz.
Sazın, balabanın vurğunuyuq biz,
Onların bəminə, zilinə qurban.

Qulaq ver, Culfada səsə, sədaya,
Qovuşur həsrətlər-anə balaya.
Baxıb Araz boyu o tay, bu taya-
Vətən, Vətən-deyən dilinə qurban!

Sazindan, sözündən kədər, qəm yağır,
Bilirəm dərdin var Ağrıdan ağır.
"Göyçəgülü" üstə Göyçəni çağır,
Sənin sənsiz qalan elinə qurban.

Qəm buludu o yerləri qucaqlar,
De, bunları unutmasın uşaqlar.
Neçə ildir qalanmayır ocaqlar,
Sönmüş ocaqların külünə qurban.

Qoymamışan yerə əlinin dalın,
Düşmən avtomatlı, sən əli yalın.

Yolunu gözləyən təpənin, yalnız,
Ətəyinə qurban, belinə qurban.

Baxıb "Qanlı göl"ə alışdin, yandın,
Üzündən oxuduq, soruşduq-dandın.
Bildim ki, o Göyçəgölünü andın,
Adı dəyişilən gölünə qurban.

Bulaqların başı indi güllənib,
Bulud gəlib, şimşək çaxıb dillənib.
Dərələrin suyu yaman lillənib,
Dərənin, selovun selinə qurban.

Görüm azalmasın qəlbində həvəs,
Sazınla, sözünlə yağı bağın eż!
Tələbə yoldaşın-dostun Əbülfəz
Mizrab, qələm tutan əlinə qurban!

ŞAIR

(Famil Mehdiyə)

Fars demiş, bu yolda sərindən keçib,
 İyirmi yanvarın şerindən keçib,
 Daha utanmağın yerindən keçib,
 Quruyub göz yaşı, sellənmir, şair,
 Dilənir professor, dillənmir, şair!

Dərman üçün qara tük yox telində,
 Bol sərvətli, bol nemətli elində.
 Gözü qalıb onun-bunun əlində,
 Elmi əsərlərə zillənmir, şair,
 Dilənir professor, dillənmir, şair!

Dilə gətirməyir başqa gərəyin,
 Aylıq zəhməthaqqı görmür çörəyin.
 Saatbaşı, ovuşdurur ürəyin,
 Tost deyib, məclisdə şənlənmir şair!
 Dilənir professor, dillənmir, şair!

Ehtiyac çoxunu yalaq etsə də,
 Çim kəsib, ot yolub, alaq etsə də.
 Goy söyüdə min cür calaq etsə də,
 Bağçası gül açıb güllənmir, şair!
 Dilənir professor, dillənmir, şair!

Əl vursan inləyər qəlbinin simi,
 Qaralar qaranlıq bir axşam kimi.

Yanır öz içindən yanar şam kimi,
 Tüstüsü göylərə millənmir, şair!
 Dilənir professor, dillənmir, şair!

Əlində titrəyir qələm-əsası,
 Dözməyir, dolubdu səbir kasası,
 Düşmən tapdağında qalıb Şuşası,
 İsa bulağında yellənmir, şair!
 Dilənir professor, dillənmir, şair!

Təzələyə bilmir üst-başını o,
 Satıb əşyasını, daş-qasıını o.
 Görür "gözü çıxan qardaşını" o,
 Həbsxana küncünə hellənmir, şair,
 Dilənir professor, dillənmir, şair!

Həqiqəti nə şışirdin, nə danın,
 Dollarla oynayır əli nadanın.
 Namusu, qeyrəti, yurdu satanın,
 Qanı bu torpaqda göllənmir, şair!
 Dilənir professor, dillənmir, şair!

Bizim dərdimizdən dərd varmı ağır?
 İnək özümüzün, özgəsi sağır,
 Dedim: Güvəndiyin dağa qar yağır,
 Dedi: Bulaq gözdən lillənmir, şair?
 Dilənir professor, dillənmir, şair!

"SƏHƏR" SƏHƏRLƏRƏ**ADINI YAZDI***(Hüseyin Mehdiyə)*

Sənət göylərinin bir tərlanısan,
Şöhrətin dillərdə, dodaqlardadır.
Ürəyi yol tapan neçə əsərin,
Ana Vətənimdən uzaqlardadır.

Çin qızı, hind oğlu hey varaq-varaq,
Töküb oxumuşlar nə qədər əsər.
Neftçi həyatını açıq əks edən
Əsər görməmişlər "Abşeron" qədər.

Yox, bir "Abşeron"un deyildir sənin,
"Daşqın"ın, "Tərlan"ın əllərdə gəzir.
"Cavanşir" dramın, "Alov"un, "Kin"in,
Neçə dost diyarda, ellərdə gəzir.

Sənətdə qiymətli ləl tapmaq üçün,
Dedin ki, ürəyim, ara daşları.
Dalğalı Xəzərin mavi qoynunda,
Yazdırın min həvəslə "Qara daşlar"ı.

"Yeraltı çaylar"ın axdı dənizə,
Durultsun yerüstü lilli suları.
Açıq düşmənimin düyünlərini,
Gah Səmirə Aydın, gah Tükəz qarı.

Neçə məclislərdən ucaldı səsin,
-Azadlıq insana yar olsun-dedin!
Bir də açılmasın toplardan atəş,
Səadət hər yerdə var olsun-dedin!

Mənim iftixarım, şöhrətim, şanım!
Bu gün bizimləsən söyləsəm azdı.
Bunu bilməyənlər eşitsin, bilsin,
"Səhər" səhərlərə adını yazdı.

1962

İZİMİZ BİZİM

*Əqidə və məslək dostum Hacı Məhərrəm
Cəfərlinin anadan olmasının 50 illiyinə*

Ömür karvan yolu, biz yolcu qardaş,
Bu yolda sıldırıım, qalaq-qalaq daş.
Bu yolda zirvə var, görünməyir qaş,
Keçməsek, aşmasaqt özümüz bizim,
Silinər həyatdan izimiz bizim.

Şam işıq saçarmı yanmasa özü?
Hər kəs öz öünüə çəkməsin közü.
Dəqiq tərəzidir bu elin gözü,
Əyrini əyməsə düzümüz bizim,
Silinər həyatdan izimiz bizim.

Bunu yaxşı bilir arif olanlar,
Gerçəyin içində itər yalanlar.

Kim görüb, göyərib bitər yalanlar?
Tutmasa əməllə sözümüz bizim,
Silenər həyatdan izimiz bizim.

İnsana vətəndən qiymətli nə var?
Tay tutula bilməz nə övlad, nə yar.
Çinqılına sahiblənsə qəsbkar,
Ay tək ləkələnər üzümüz bizim,
Silenər həyatdan izimiz bizim.

Meyvə yiğib, gül dərməyə nə var ki?!
Sərvət üstə gün görməyə nə var ki?!
Zəhmətsevməz bağlı bardan salar ki,
Əkməsək, biçməsək özümüz bizim,
Silenər həyatdan izimiz bizim.

Narin yağış yağa, sərin meh əsə,
Qulaq ver Qorquddan gələn bir səsə:
Bu qara torpağa tər tökülməsə
Güllənməz dərəmiz, düzümüz bizim,
Silenər həyatdan izimiz bizim.

Çox dərin quyuya atılıbdır daş,
İti zəka gərək, düşüncəli baş,
Ağır yük altına girmişik, qardaş!
Kaş ki, bükülməsin dizimiz bizim,
Qalsın bu həyatda izimiz bizim.

Yanvar, 1997

BƏXTİYARIM

(Xalq şairi Bəxtiyar Vahabzadənin
həyəcanlı çıxışını dinləyərkən)

Dəhşətdir, gözündə yaş görürem mən,
Bizə yaraşmayır yaş, Bəxtiyarım.
Gün kimi aydındır, Qarabağıma
Haradan atılır daş, Bəxtiyarım.

Müqəddəs sandığım dilə and olsun,
Güvəncim - xalqıma, elə and olsun!
Bu suya, torpağa, dinə and olsun,
Qoymuşuq bu yolda baş, Bəxtiyarım.

Qudurmuş daşnaqlar, satılmış "yan"lar,
Lorda quyruq bular, serləri yanlar
Marağa, Ərdəbil, Təbrizimiz var,
Açılsın bu yollar kaş, Bəxtiyarım.

Birləşib milyonlar, bir vursun ürək,
Saf arzu, düz amal açacaq çiçək.
Bu günün eşqilə yaz selləri tək,
Çağla, Bəxtiyarım, daş, Bəxtiyarım!

29.11.1988.

MİLLƏT İMTAHANA ÇAĞIRIR SƏNİ

*Mənəvi saflığına, yüksək vətəndaşlıq qeyrətinə, dərin biliyinə
hörmət etdiyim, 2 saylı Şərur-Babək seçki dairəsindən
Azərbaycan Milli Məclisinə deputat seçilmiş filologiya elmləri
doktoru, professor Nizami Xudiyevə ithaf edirəm*

Ana dara düşsə, oğul haraylar,
Bu odlar yurdunun elə çağıdır.
Talanan şəhərlər, odlanan kəndlər,
Köksünə çəkilən oğul dağıdır.

"Çiçəklər içində bu qaya" yurdun
Kədəri, dərdi var - Ağrıdan ağır.
Alınmaz qalalar düşmən çəngində,
Qarabağ göyündən qüssə - qəm yağır.

Deyiblər: "Elçisi gülüüm olanın
Başına hər zaman külüm olubdur".
Ağilsız başları başçı olanın,
Qisməti qaçqınlıq, ölüm olubdur.

Səbrli, düzümlü, mətindir bu xalq,
Boğacaq nahaq qan tökən kəsləri.
Gözdən salacaqdır, geci-tezi var,
Közü öz öünüə çəkən kəsləri.

Gəlir mənbəyinə çevirən oldu,
Deputat biletin, elçi kəlməsin.
Xalqa yanaların meydanıdır bu-
Özüçün yanalar bura gəlməsin!

Bu yükün altına girən ərlərin,
Paliddan düzümlü dizi olmalı!
Dünəni, bu günü görmək çox azdı,
İlləri görməyə gözü olmalı!

Dağidar sürünü boz canavarlar,
Çobanı gecələr oyaq olmasa.
Bu xalqı zülmətdən çıxarmaq olmaz,
Elçisi ən parlaq mayaq olmasa!

Şahmat taxtasıdır dünya, deyirlər,
Kim istər oyundan çıxsın mat - olsun.
Bü günün elçisi hər seydən əvvəl,
Gərək hər gedişdə diplomat olsun.

Xalqı dinləməyən, onu duymayan
Bu xalqın adından danışa bilməz!
Quru saman üstə benzin də töksən
Ocaqda od yoxsa, alışa bilməz!

El ilə ağlayan, el ilə gülən,
Torpaqçın canından keçənə alqış!
Elmlər doktoru, ən cavan rektor,
Səni "elçi" deyib seçənə alqış!

Ağıl yaşda deyil, başdadı, qardaş,
Başın dağlar kimi vüqarlı olsun!
Millət vəkilisən bu çətin gündə,
Vəkillik həyatın baharlı olsun!

MƏMMƏD ARAZ

Dağ başını duman alıb,
Gədik çəndi, Məmməd Araz.
Şükür, qədim Naxçıvana,
Göydən endi Məmməd Araz.

Səsi gələr zirvələrdən,
Ayağını üzməz yerdən.
Ülvülükdə peyğəmbərdən
Demə, kəmdi Məmməd Araz.

Araz dedi alovlandı,
Cənub üçün oda yandı.
Dünyanı "heç kimin" sandı,
Bu nədəndi, Məmməd Araz.

Bu nə sitəm, nə haqsızlıq?
Təbriz dərdi sağalmamış,
Laçinsiziq, Şuşasiziq,
Qəm bu qəmdi, Məmməd Araz!

Yad əldədir anam, bacım,
Qarabağım-şöhrət tacım.
Siz deyin, nədir əlacım,
Bu nə dəmdi, Məmməd Araz?

Özümüzə göz yumuruq,
Olmamışiq sıx yumuruq!

Özgədən kömək umuruq,
Bu nə çəmdi, Məmməd Araz?!

Gözün, könlün toxdu, şair,
Hər bir sözün oxdu, şair!
Başqa dərdin yoxdu, şair,
Dərd Vətəndi, Məmməd Araz!

Kaş tezliklə gülsün üzü,
Bu torpağın, bu daşın da.
Ellər desin yüz yanında
Nə gümrahdı,
Necə şəndi Məmməd Araz!

Sentyabr, 1993

DAĞLAR OĞLU

*Azərbaycanın görkəmli ziyalisi, fəlsəfə elmləri doktoru,
professor Cəmil Əhmədliyə*

Çoxdan ayrılsan da dağlar qoynundan,
Dağların vüqarı baxışındadır.
Gözünün önündə dalgalı dəniz,
Fikrin bulaqların axışındadır.

Bu da qanunumu de, təbiətin,
Qoynunda bəsləyir dağ, qartalları.
Qartal qanadlandı dərəni sevməz,
Qıy vurur zirvəyə dağ qartalları.

Gur dağ manqalı tək nur, işiq saçdın,
Fəlsəfi fikirdə qaranlığa sən.
İnsan azadlığın zərurət bilib,
İnsanı çağırıdın azadlığa sən.

Yurduma sığmadı fikrin, düşüncən,
Ölkələr dinlədi məgrur səsini.
Açdın insanlara müəmmə gələn,
Həyatın həqiqət fəlsəfəsini.

Düzə düz söylədin, əyriyə əyri,
Olmaza heç zaman olan demədin!
Kiməsə, harasa xoş gəlmək üçün,
Gerçəyin yerinə yalan demədin.

Daha əzəmətli, şux görünərdin,
Yüzlərlə əsərlər bitirdiyindən.
Sənə ağır gəldi torpaq itgisi,
Qoşqar tək Qoşqarı itirdiyindən.

Azadlıq deyirdin, azadlıq bu gün,
Baxıb sevinirəm şad gününə mən!
Bir dəstə bağlayıb "Xarı bülbül"dən
Gün olsun, gətirim ad gününə mən!

Dekabr, 2001

ŞAIR BABAM

(Şəhriyara)

Şair babam, gün haradan dogubdu?
Vüsəl dəmi hicran qəmin bogubdu.
Bətənsizi Araz üstdən qovubdu,
İnanmiram Xan Arazdan keçmişəm,
Sanki məstəm, eşq badəsi içmişəm.

Şair babam, yellər yaman əsibdi,
Məftillərin tikanını kəsibdi.
Nə xoş gündü, bu gün mənə nəsibdi
Gül gətirdim qəbrin üstə səpməyə,
Baş əyirəm başdaşından öpməyə.

Nə zaman ki, Vətən nədi, qanmışam,
Ayrılığın alovuna yanmışam.
Elə bilmə öz-özümü danmışam,
Biz ki, birik, kim desə də yadam mən,
Bu görüşdən xoşhalam mən, şadəm mən.

Şair babam, Vətənimiz talandı,
Qaçqın düşdük, dərd üstə dərd qalandı.
Söyləsələr qorxağıq biz, yalandı;
Biz az idik, qəvi düşmən çox idi,
Yalqız idik, köməyimiz yox idi.

Şair babam, pusqlarda duran çox,
Qalxan kəsin boyunların vuran çox.

Min hiyləylə bizi cələ quran çox,
Zaman gəlib, o cələni sökək biz,
Yağıların qanlarını tökək biz.

Şair babam, dünya dönən dünyadı,
Hey alışan, hərdən sönən dünyadı.
Gah bütövü yarı bölən dünyadı,
Çox çəkməz ki birləşərik, bir olluq,
Tanrı bizi ta ayırmaz biryolluq.

Şair babam, qəbrin üstə üz qoyum,
Gəlmışəm ki, yaram üstə buz qoyum.
Ortalığa çörək qoyum, duz qoyum,
Uca tutub bu milləti, Quranı,
Vətən üçün qurban deyək biz canı!

11.10.2002

Azadlıq deyindir, azadlıq bir gün
nəfəslər yüksəltəcəy, məsədən işləy
ibasınp pərvənətən bəsər, dövətən qəməs
əhənsəy, xidmətən qəsəbəy, tələsəhəy
ibi xox nəməüb iycə, dəriyən siy
ibi xox ximyəmək, kibit xırla Y

SÜLEYMAN

(Azərbaycan prezidenti cənab Heydər Əliyevin
sağlamlığı ilə əlaqədar müstəsnə fədakarlıq
göstərən Türkiyə Cumhuriyyətinin sabiq
prezidenti Süleyman Dəmirəl cənablarına
səmimi hörmət və minnətdarlıq hissi ilə)

Xəbər tutan kimi xəstə öndərdi,
Neçə təbib, neçə loğman göndərdi.
Qartalları Ankaraya döndərdi,
O gecə iztirab çəkdi Süleyman,
Dosta sədaqətdə təkdi Süleyman!

Gedişi min yerə yozanlar oldu,
Ağa "qara"-deyib yazanlar oldu.
Verdiyi vədləri pozanlar oldu,
Pozmadı ilqarı, əhdi Süleyman,
Dosta sədaqətdə təkdi Süleyman!

Vətən ürəyidir, vətən qanıdır,
Türkün ucalığı şərəf-şanıdır!
Turan bağçasının ilk bağbanıdır,
Orada min çiçək əkdi Süleyman,
Dosta sədaqətdə təkdi Süleyman!

Neçə zəncirlənmiş qolları açıb,
Neçə-neçə bağlı yolları açıb.
Dostluqda şam kimi yanıb, nur saçıb,
Dostluq şəkərinin şəhdi Süleyman,

Dosta sədaqatdə təkdi Süleyman!
 Olub şən günləri, qəmli günləri,
 Sevibdir həmişə toy-düyünləri.
 Açımağa paslanmış çox düyünləri,
 Göstərir hey ciddi-cəhdi Süleyman,
 Dosta sədaqətdə təkdi Süleyman!

"Tutmuşam, tutacam" dəmir əlindən,
 Sivir qılincını, sivir belindən.
 "Qurtar Qarabağı yağı əlindən".
 Bu, tanrıdan gələn vəhdəti, Süleyman,
 Dosta sədaqətdə təkdi Süleyman!

Ayağına dəyməsin düşmənin daşı,
 Yaşasın peyğəmbər Süleyman yaşı!
 Atası Atatürk, Heydər qardaşı,
 Demərəm dünyada təkdi Süleyman,
 Dosta sədaqətdə təkdi Süleyman!

SƏNİ GÖZLƏYİR

(ABŞ-da müalicədə olan hörmətli Azərbaycan
 Prezidenti cənab H. Əliyevə)

Bunu aləm görür, hiss edir cahan,
 Doğub dan ulduzu, sökülməkdə dan.
 Xalqı sən çıxartdin boranlı qışdan,
 İl in xoş baharı gözləyir Səni.

Təzələnsin ürəyinin telləri,
 Goyə qalxıb neçə mömin əlləri.
 Qönçələnib, ləçəklənir gülləri,
 Yurdunun gülzarı gözləyir Səni.

Sən-ucu dağ, dağlarımın ucası,
 Qolun açıb mərd boynunu qucası.
 Quzu qurban deyib gənci, qocası,
 Elin etibarı gözləyir Səni.

Vətən hər kişiye ana qucağı,
 Əzizdir hər kəsə ata ocağı.
 Bayram həvəsində bu bahar çığı,
 Naxçıvan diyarı gözləyir Səni.

İtirsə də torpağını, varını,
 Qoruyubdu namusunu, arını.
 Yüz minlərlə qaçqın xilaskarını-
 Zəfər bayraqdarı, gözləyir Səni.

Bu qədim türk yurdu-ana torpağın
Gözləri yol çəkən çayların, dağın.
Adına salınmış minlərlə bağın
İlk şirin nübarı gözləyir Səni.

Gecədən doğulub hər nurlu səhər,
Çox uzaqda deyil, yaxındır zəfər.
İpək yolu ilə hazırlıdır səfər,
Karvanın qatarı gözləyir Səni.

Güləcək diləyin, arzun, əməlin,
Əksini xalıda toxuyan gəlin.
Xankəndində qoyulacaq heykəlin-
Əzəmət vüqarı gözləyir Səni.

12.05. 1999

İllər əsasında qədər
Qədər qədər qədər qədər
Qədər qədər qədər qədər
Qədər qədər qədər qədər

SƏNİ TƏBRİK EYLƏYİR

(Heydər Əliyevə ikinci dəfə Sosialist Əməyi
Qəhrəməni adı verilərkən)

Barlı, bəhrəli bağlar,
Başı çalmalı dağlar,
Zümrüməli bulaqlar,
Səni təbrik eyləyir!

Ağ köpüklü şəlalə,
Dağların qızı-lalə.
Qaldıraraq piyalə
Səni təbrik eyləyir!

Xəzərimin aynası,
Cöygölümün sonası,
Analaların anşı
Səni təbrik eyləyir!

Ömrün olsun - duzdağı!
Naxçıvanın duz dağı,
Şamamanın gül tağı
Səni təbrik eyləyir!

Yurdun dilbər guşəsi,
Batabatın meşəsi,
Quşların cəh-cəh səsi
Səni təbrik eyləyir!

Fəsillərin gənci yaz,
O Dəli Kür, Xan Araz,
Aşıq sinəsində saz
Səni təbrik eyləyir!

Coşüb daşan ürəklər,
Ağsaqqal, ağbirçəklər,
Bütün gullər, çiçəklər
Səni təbrik eyləyir!

Bu yer, bu su, bu torpaq,
On üç Qırmızı bayraq-
Zirvəyə sancılaraq,
Səni təbrik eyləyir!

Şimşəklərin çaxışı,
Ulduzların baxışı,
Yazın bu ağ yağışı
Səni təbrik eyləyir!

Çınarların six çətri,
Çiçəklərin xoş ətri,
Şerimin hər bir sətri
Səni təbrik eyləyir!

Xalqın istək arzusu,
Cərgəsinə keçdiyin
Qəhrəmanlar ordusu
Səni təbrik eyləyir!

Ay yurdumun sağ əli,
Sözü duzlu, məzəli,
Gözəllərin gözəli
Səni təbrik eyləyir!
Uzun ömür diləyir!

Şerlərini oxuyacağınız Əbülfəz Muxtaroğlu mənim tələbəlik illərimin dostlarındandır. Altmışinci illerin ikinci yarısından başlanan bu dostluq otuz ildir ki, davam etməkdədir. Şair dostumun yaradıcılığı ilə tanışlığım da elə tələbəlik illərindən başlanmışdır. Ötən dövr ərzində Əbülfəz misradan-misraya, şerdən-şerə püxtələşmiş, az yazar, amma poetik sözün qədir-qiyəmətini bilən, orijinal duyum və deyim tərzinə malik olan bir qələm əhli kimi tanınmışdır. Xarakterindəki təmkin və səmimiyyət, sadəlik və saflıq Əbülfəzin şerlərinə də hopmuş, onun sənətində təbliğ etdiyi mənəvi amallar, ideallar şairin öz şəxsiyyətində də bariz ifadə olunmuşdur. İstər sevgi şerlərində, istər ana yurdun gözəl təbiət mənzərələrinin tərənnümündə, istərsə də çağdaş həyatımızın ovqatını poetik deyimlərdə əks etdirəndə biz Əbülfəzin misralarından boyanan şəxsiyyətini görürük. Sakit çay kimi axan, yeri gələndə həqiqət naminə kükrəyib daşmağa, coşmağa qadir olan bu şəxsiyyətin yaradıcılığı əslində elə müəllifin həyat amalının bədii əks-sədasıdır. Bu isə, hər şeydən önce, sənətin səmimiyyətini, həyati gücünü, təsir qüdrətini artırın mühüm şərtlərdəndir.

Qeyd etdim ki, Əbülfəz çox yazmır, şer xatirinə qələmə qurşanmır. Qələmə qurşananların çoxaldığı, Məmməd Araz demişkən, şer yazmağın papiros çəkmədən asan göründüyü bir zamanda yaddaqalan, başqalarının yazdıqlarından seçilən, diqqəti çəkən əsərlər yaratmaq,

əlbəttə, çox çətindir. Elə bu çətinliyi duyduğundandır ki, Ə. Muxtaroğlu öz ilham köhlənini zorla səyirtmir, asta-asta, həzin-həzin öz nəğmələrini qoşur. Elə nəğmələr ki, tez bir zamanda oxocuların qəlbinə yol tapır, hətta çap olunmazdan əvvəl şifahi şəkildə geniş yayılır. Mən bunun dəfələrlə şahidi olmuşam.

Əbülfəzin yaradıcılığını iki qismə ayırmak olar. Birinci mərhələ 1960-cı illərin ikinci yarısından səksəninci illərin ortalarına dək dayam edir. Həmin illərdə Ə. Muxtaroglu əsasən təbiət və məhəbbət şerləri yazmış, aşiq poeziyamızın sənət ənənələri üstündə köklənmiş poetik örnəkləri ilə oxucu rəğbətini qazanmışdır.

Onun müxtəlif illərdə yazdığı "Azərbaycan", "Naxçıvan", "Şahbuzum", "Batabat meşəsində", "Qayalar", "Kəklik", "El arana qayıdanda", "Məni sevəndən inci", "Qaytar mənim eşqimi", "Qızlar" kimi şerləri buna misal ola bilər. Bu şerlərdə doğma yurdumuzun təbii gözəllikləri vətəndaş sevgisi ilə tərənnüm edilmiş, şairin məhəbbət duyğuları da öz ifadəsini tapmışdır. Həmin bədii nümunələrdə müəllifin özünəməxsus obrazlı ifadələri, peyzaj yaratmaq məharəti xüsusiilə diqqətəlayiqdir. Hələ neçə il bundan əvvəl tanınmış tənqidçi və ədəbiyyatşunas Bəkir Nəbiyev "Muxtar Respublikanın ədəbi qüvvələri" adlı məqaləsində Ə. Muxtaroglunun "El arana qayıdanda" şerini məhz bu məziyyətlərinə görə yüksək qiymətləndirmiştir. Doğurdan da, həmin şer müəllifin poetik axtarışlarının uğurundan xəbər verirdi:

*Buludların gözü dollar,
Çiçəklərin rəngi solar,
Ağaclar saçını yolar,
El arana qayıdanda.*

Payızda buludların dolması da, çiçəklərin solması da, ağacların yarpaqlarını tökməsi-saçını yolması da təbiətin adı hadisələridir. Ancaq şair buna poetik məna vermiş, təbiətdəki dəyişikliyin səbəbini yaylaqları tərk edib arana dönən el-obanın ayrılığına dözməməsi ilə əlaqələndirmiştir.

Əbülfəzin məhəbbət lirikası da özünün sənətkarlıq səviyyəsi, təravəti, ülviliyi ilə seçilir. Həyatda olduğu kimi, sevgi şerlərində də Əbülfəz bütöv, saf, sözün düzünü deyən, həmişə həqiqətə tapınandır. Onun təsvir etdiyi lirik qəhrəman vəfasız gözəli bağışlamır, onu qınayır, eşqin ülviyətini qorumağı vacib bilir:

*Bəs atdin hayana insaf-mürvəti,
Özgə yar axtardin məndən xəlvəti,
Daşlara cirparpq ilk məhəbbəti
Qəlbimi dağlayan sən olmadınmı?
("Sən olmadınmı")*

Və yaxud başqa bir şerində yazdığı kimi:

*Beləmi sadıq qalar, söylə, insan eşqinə?
Nifrət sənin eşqinə, nifrət məhəbbətinə!-*

Misrası isə Əbülfəzin lirik qəhrəmanının vəfəsizliqə qarşı kükrəyən hiddətinin poetik ifadəsi kimi diqqəti cəlb edir. Naxçıvanda çoxlarının əzbər bildiyi "Qaytar mənim eşqimi" şerinin belə misraları çoxdur...

Ə. Muxtaroğlunun yaradıcılığında ikinci mərhələ səksəninci illərin ortalarından başlayır. Bu mərhələdə onun yazdığı şerlər el-oba, vətən dərdinin, yurd nisgilinin poetik harayına çevrilmişdir. Namərd qonşularımızın yurdumuzun dilbər guşəsi olan Qarabağı ələ keçirmək uğrunda məkirli əməlləri, yüz minlərlə soydaşımızın qaçqın vəziyyətinə düşməsi, Qanlı yanvar, Xocalı soyqırımı, Qarabağda vertolyot qəzası, o zamankı rəhbərlərin başabəla siyaseti nəticəsində xalqın müsibətlərə düşər olması, yadellilərin yurdumuza qarşı təxribatları, müstəqillik yolunda üzləşdiyimiz bir sıra əngəllər və s. mövzular Ə. Muxtaroğlunun 1980-1990-ci illərdə yazdığı şerlərdə əsas yer tutur. Yaxşı yadimdadır, 1988-ci ilin əvvəllerində Qarabağ münaqişəsinin yenicə başlandığı vaxtlarda bədnam Aqanbekyana şair dostumun ünvanladığı mənzum məktub Naxçıvanda dillər əzbəri olmuş, xalqın milli birliyini, həmrəyliyini, yurd sevgisini əks etdirən bir şer kimi geniş yayılmışdı. Sədə, canlı danışiq dilində yazılmış bu əser geniş xalq kütlələrinin ürəyindən xəbər verirdi:

*Çoxunun gözüne gərə bilərsən,
Parisdə, Londonda hürə bilərsən,*

*Qulağının dalın görə bilərsən,
Ancaq Qarabağı görə bilməzsən!*

Son illərin böyük hadisələri, millətimizin və Vətənimizin üzləşdiyi ağrı-acılar Əbülfəzin qələmində şərləşmiş, illərin poetik yaddaşı kimi əbədiyyətə qovuşmuşdur. Vətənin ağır vəziyyətini görəndə Əbülfəz susmayaraq, çoxlarının "mənəm-mənəmlik" azarına tutulduğu bir vaxtda xalqı həmrəyliyə çağırır, bəzən "mənim səndən sənə şikayətim var" deyərək Tanrıya üz tutur, yurddashlara xitabında onları namərd ermənilərin fitnəkar əməllərinə son qoymağə səsləyirdi:

*Bunu aləm bilir olsa da acı,
Daş-qaşı sökülmüş qarabağ tacı,
İsməti tapdanmış nə qədər bacı-
Ahu qalib torda səsləyir bizi.
("Səsləyir bizi")*

1992-ci ilin fevralında Xocalı faciəsinin dərin ağrı-acılarını yaşadığımız bir zamanda Əbülfəzin kükrəyən qəzəbi, el-obanın harayı kimi qulaqlarda səsləndi, xalqı bir daha silkələdi:

*Başımıza nə gəlmədi "sarı"dan,
Qovduq pəncərədən, aşdı baridən,
Yalvarmaqla donuz çıxmaz daridın,*

*Götür, qardaş, gəl, tüsəngi, vaxtıdır.
"Cəngi" çalın, bu gün "Cəngi" vaxtıdır.
("Cəngi vaxtıdır")*

Elə həmin şerdə Əbülfəz xalqın ümidi, nicatı olan böyük siyasetçinin, el ağısaqqalının hakimiyyətə qayıtması zərurətini dərk edərək yazdırdı:

*Siyasmətdə ulu türkün atası,
Çətin, düşmən o dahiyə batası,
Tək Heydərdir dadımıza çatası,
Rəhbər seçək o nəhəngi, vaxtıdır,
"Cəngi" çalın, indi "Cəngi" vaxtıdır.*

Onu da qeyd edim ki, hələ 1991-ci lidə bir çox mətbuat orqanlarında

H. Əliyev cənablarına qarşı böhtanlar yağıdırıldığı bir vaxtda Ə.Muxtaroğlu "Ulu dədəyə cavab" şerini yazaraq xalqımızın böyük oğlunu gözdən salmağa çalışan bədxahların iç üzünü açıb göstərmişdir, onun belə şerləri çoxdur. Ümumiyyətlə, onun bu cür əsərlərinin altında yazılış ili göstərilməsə də, məzmunundan yaranma tarixini asanlıqla müəyyənləşdirmək mümkündür.

Əbülfəz müəllimin son illərdəki şerlərində sənətkarlıq axtarışları da yeni mərhələyə qədəm qoymuşdur. Zəngin xalq-aşiq şerinin, klassik və müasir yazılı ədəbiyyatımızın poetik ənənələrindən yaradıcılıqla faydalanan şairin bədii sözü də getdikcə yeni vüsət və əzəmət, məna dərinliyi kəsb

etməkdədir. Xüsusən onun təcnisləri özünün kamilliyi liə maraq doğurur:

*Küləklər, dərdimi ellərə yayın,
Deməyin qəzadır, qəzadan yayın,
Günəşindən isti istəsəm yayın,
Çovğun, boran qalxar, qar alar məni.
("Qar alar məni")*

Bəzi belə bədbinlik notlarına baxmayaraq, onu da deyim ki, Əbülfəz müəllim nikbin şairdir. Rastlaşlığı əzab-əziyyətlər, ağrı-acılar onu ruhdan salmir, ilhamı asta-asta söz göyərdir. Bu sözlər, bu şerlər isə illərin poetik yaddaşına yazılır, müəllifin bugünkü və gələcək nəsillərə ərmağanı kimi səslənir:

*Bu dünyadan var aparan de kimdir,
İnsan var, var üçün əsim-əsimdir.
Ad yaşadan bir möhürbənd bəsimdir,-
Möhür, salamat qal, qol, salamat qal!
("Salamat qal")*

Biz isə, əziz oxucular, sizinlə vidalaşmayıb, "növbəti görüşlərədək" deyirik. İnanırıq ki, "İkinci görüş" şairin son kitabı olmayacağı, o yeni kitablarla sizin görüşünüzü gələcəkdir.

MUNDƏRİCAT

Müəllifdən	3
Haqq adamı (Rafiq ODAY)	4

BİR ÖMÜRDƏN QALAN İZLƏR, KÜL ALTINDA QORA BƏNZƏR

Anam deyərdi	10
Sikayətim var	11
Açılan gül solacaqdır	13
Ən böyük arzum	13
Qaytar mənim ezqimi	14
Salamat qal	15
Hayıfdı	16
Gözəlim	17
Keçibdir	18
Qızlar	20
Bu dəyirman nahaqqı dən, haqqı dən	21
Dünyanın ən ağır dərdidə bu dərd	22
Qız anası	23
Qar alar məni	24
Sən olmadınmı	25
Məni sevəndən inci	25
Düşməz belə göz ələ	26
Gözəl	26

Deyirlər	27
Gəldin	28
Dağ çiçəyisən	29
Bayramın mübarək, gülüm	30
Darıxdım	31
Qısqandım	32

GÜL TİKANSIZ BİTMƏYİBDİR, BÜLBÜL QƏMSİZ ÖTMƏYİBDİR

Aşığın	34
Sabirsayağı	35
Atanın köhnə laylayı	36
Belə mollalar da var	37
Şofer oğlan	38
Zəng elə	39
İmzasız	40
Dost olmayan "dostlara"	41
Oynamaga nə var ki	41
Hayif ki	43

SÖZ AÇMASAM KÖRPƏLƏRDƏN, GÜL BALALAR KÜSƏR MƏNDƏN

Təzə məktəb	46
Gözəl bir fəsildi qış	47
Niyə soyuq dəyməyir	48
Hüseyn bəyin xoruzu	49

Kəpənək	51
Bahar gəldi	51
TARİX YAŞAR MİSRALARDА,	
TARİXLƏŞƏR MİSRALAR DA	
Səs verirəm ki	54
"Cəngi" vaxtıdır	56
Səsləyir bizi	58
Öyrət	60
Haray	62
Çeçen qardaşım	63
O taya məktub	65
Araz gəlir	66
Dağlar söylə bu nə dağdı	67
Torpağa düşməsin bir də qan izi	69
Novruzum	70
Çatışmir	72
Çoxaldı	73
DAĞLARI HARAYLA, ÇAYLARI SƏSLƏ,	
HARAYINA GƏLƏN HARAYÇIN OLAR	
Dünya	76
Azərbaycan	78
Naxçıvan	79
Şahbuzum	80
Göygöl	82

Batabat yaylağında	83
Kəklik	84
Qaya gəlin	86
Xəzər	88
Van gölü	89
Batabatda	91
Plov təpə	92
Palidları kəsməyin	94
El arana qayıdanda	95
Salvartıda	97
Meşələr	98
Qayalar	99
Yadigar	100
Batabat meşəsində	101
Bu dağlar ağlatdı məni	103
DOSTA DOST SÖZÜ VAR,	
DÜŞMƏNƏ DÜŞMƏN	
Söz döyüşünə	106
Şair dostum Təmkinə cavab	107
Açı həqiqət var şirin gülüşdə	108
Ata arzusu	110
Zarafatyana	113
Buş humanizmi	114
Aqanbekyana məktub	116
"Ulu Dədə"yə cavab	118
Dostum Dilsuza məktub	120

Əbülfəz MÜXTAROĞLU

Mehdi ustanın	121
Sadiqim	122
Niyə gəlmədin	124
Aşıq Alqayıta	126
Şair	128
"Səhər" şəhərlərə adını yazdı	130
İzimiz bizim	131
Bəxtiyarım	133
Millət imtahana çağırır səni	134
Məmməd Araz	136
Dağlar oğlu	137
Şair babam	139
Süleyman	141
Səni gözləyir	143
Səni təbrik eyləyir	145
Həyat amalının bədii əks-sədəsi (M. Cəfərli)	147

Redaktor: Rafiq Oday

Operator: Mahidə Şahmar qızı

Elnarə Bağdat qızı

Korrektor: Mərcan Ağayeva

Dizayner: Natiq İsmayıloğlu

Yıgilmağa verilib: 4.01.2003. Çapa imzalanıb: 29.01.2003.

Kağız formatı: 60x84 1/16. Tiraj: 500. Qiyməti: Müqavilə ilə.

Kitab «Nurlan» nəşriyyat-poligrafiya
müəssisəsində hazır diapozitivlərdən çap olunmuşdur.

Müəssisənin direktoru: N.B.Məmmədli.

Tel.: 97-16-32; 311-41-89